

ÇİNGİZ
AYTMATOV

ANA TARLA



BEYNƏLXALQ TÜRK
MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU



ÇİNGİZ AYTMATOV

ANA TARLA

Azərbaycan milli
kitabxanası

Layihə rəhbəri: **Günay ƏFƏNDİYEVA**
*Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu*un prezidenti

Səhnələşdirən: **Boris LVOV-ANOXİN**

Tərcüməçi: **Teymur ELÇİN**

Redaktorlar: **Fərid HÜSEYN**
Xatirə NURGÜL

Чыңгыз Айтматов
МАТЕРИНСКОЕ ПОЛЕ

Çingiz Aytmatov
ANA TARLA

Kitabda yer alan dram ilk dəfə K.S.Stanislavski adına Moskva Dram Teatrında tamaşaçılara təqdim edilmişdir. Bu əsər həmçinin müxtəlif illərdə Azərbaycan Akademik Milli Dram Teatrı (1967) və Bakı Bələdiyyə Teatrı (2023) tərəfindən səhnəyə qoyulmuşdur.

Nəşrdə yer alan fotolar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun dəstəyi ilə Bakı Bələdiyyə Teatrının hazırladığı "Ana tarla" tamaşasındandır.

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 128 səh.

© Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu / 2023

Kitabın bütün hüquqları qorunur.

İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri qadağandır.

ISBN 978-9952-5478-3-2

ARXIV



Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev və
Qırğız Respublikasının Xalq yazarı Çingiz Aytmatov

**“Heydər Əliyev İli” çərçivəsində
Çingiz Aytmatovun 95 illiyi münasibətilə
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduunun
dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən
hazırlanan “Ana tarla” tamaşasının premyerasında
Günay Əfəndiyevanın çıxışı
26 aprel 2023**

Hörmətli qonaqlar, dəyərli səfirlərimiz, qardaş Türk təşkilatlarının rəhbərləri, millət vəkillərimiz, mədəniyyət və incəsənət xadimlərimiz!

Bu gün burada – Azərbaycan Akademik Milli Dram Teatrında sizlərin hər birinizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından salamlamaqdan böyük məmənunluq duyuram.

Bu il Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi tamam olur. Bu möhtəşəm yubiley Azərbaycanda və onun hüdudlarından kənarda da təntənəli qeyd olunur və qeyd olunacaqdır. Şübhəsiz, Heydər Əliyev nəhəng bir şəxsiyyət idi və Türk dünyasına qəlbən bağlı idi. Eyni zamanda, mədəniyyətin, incəsənətin böyük vurğunu idi. Ulu Öndərin şair-



*Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduunun prezidenti
Günay Əfəndiyeva “Ana tarla” tamaşasının premyerasında çıxış edərkən*

lər, yazıçılar, rejissorlar, rəssamlar və sənətçilərlə xoş, yaxın münasibətləri var idi. Bu ünsiyyət, səmimiyyət sadəcə Azərbaycanla məhdudlaşmadı. Ulu öndərin sənətkarlarla bu cür xoş münasibəti həm nəhəng ittifaqın, həm də sonralar müstəqillik əldə etmiş ölkələrin, əsasən Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı idi.

Belə insanlardan biri, bu il 95 illik yubileyini qeyd etdiyimiz qırğız xalqının qururu, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi

xadim Çingiz Aytmatov idi. Onların yaxın, doğma münasibətləri var idi. Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırdı. Çingiz Aytmatov isə öz növbəsində Heydər Əliyevə “Böyük qardaşım” deyə müraciət edərək yazdı: “Arzum budur ki, siz Azərbaycan xalqına XXI əsrədə də xidmət edəsiniz və təriximiz bunun şahidi olsun”. Bu gün burada bizimlə olmasa da, Heydər Əliyevin arzuları, parlaq və əbədi ideyaları yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını və mədəniyyət siyasetini də eyni uğurla həyata keçirir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəniyyətini öyrənir, qoruyur və dünya miqyasında tənidir. Təşkilat Türk xalqlarının yetişdirdiyi dahi şəxsiyyətlərin ırsini, ədəbi simaların hikmət xəzinələrini beynəlxalq aləmdə təbliğ edir, onların yubileylərini yüksək səviyyədə keçirir.

Yeri gəlmışkən, 5 il bundan öncəni xatırlatmaq istərdim. 2018-ci ildə Fond tərəfindən Çingiz Aytmatovun 90 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd olundu və ədinin “Cəmilə” povesti əsasında hazırlanmış tamaşanı qırğız sənətçiləri öz ana dillərində nümayiş etdirdilər.

Bildiyiniz kimi, Çingiz Aytmatovun hər bir əsəri geniş əks-səda doğurub. Hər əsəri bir inci kimi Türk dünyasının ədəbiyyatı xəzinəsinə daxil olub. Və onlardan biri bu gün burada – möhtəşəm Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında izləyəcəyimiz “Ana tarla” əsəridir.

“Ana tarla” əsəri bir qadının faciəsidir. Bir ananın fəryadıdır. Amma həm də neçə-neçə anaların fəryadıdır. Minlərcə, milyonlarca anaların ağrısı, acısı, intizarı, yaşılı qalmış gözləridir. Neçə-neçə nəsillərin kədərli taleyidir. Və bunları danışarkən gözlərimin önündən Qarabağ – Vətən mühəribəsində doğma torpaq uğruna canlarını fəda edən igid oğullarımız keçir. Bu tamaşa, eyni zamanda, onların – bizim qəhramanlarımızın ruhlarına olan eh tiramızın ifadəsidir. Və əlbəttə, bu tamaşa həm də onları bizə bağışlayan analara ithafdır.

Tamaşada iştirak edən Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkova, Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kayrat Osmonaliyevə birgə əməkdaşlığı görə təşəkkür edirəm. Bu gün tamaşaya qatılıq bilməyən, bizə video-müraciət edən görkəmli yazarının qızı Şirin Aytmatovaya da minnətdarlığını bildirirəm. Və əlbəttə, Azərbaycanın Xalq artistləri Amaliya Pənahovanın və Yusif Muxtarovun yadigarı – Bakı Bələdiyyə Teatrına uğurla rəhbərlik edən Aynur xanım Muxtarovaya və Azərbaycanın Xalq artisti, öz yaradıcı dəst-xətti ilə hər zaman seçilən, illərin sənətkarı, görkəmli rejissor Mərahim Fərzəlibəyova, eləcə də teatrin kollektivinə təşəkkür edirəm.

Bakı Bələdiyyə Teatrı ilə Fondun çox gözəl əməkdaşlığı mövcuddur və düşünürəm ki, birgə işlərimiz öz bəhrəsini verməkdədir. Eyni zamanda, hər birinizə bu gün burada, bizimlə olduğunuz üçün minnətdaram.

**Qırğız Respublikasının Prezidentinin
xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Taalatbek Masadıkovun çıxışı**

26 aprel 2023

Hörmətli xanımlar və cənablar!

Bu gün Qırğız və Azərbaycan Respublikalarının iki görkəmli şəxsiyyətinə həsr olunan tədbirdə sizlərə müraciət etmək mənim üçün xüsusi şərəfdir.

10 may 2023-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi təmmam olur.

Azərbaycan tarix boyu bəşəriyyətə böyük dahlər bəxş edib və Heydər Əliyev də onlardan biridir.

Alınmaz zirvələr bizə uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəmətini də zaman keçdikcə daha



*Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Taalatbek Masadıkov "Ana tarla" tamaşasının premyerasında çıxış edərkən*

çox dərk edirik. Bu gün biz siyasi dünyanın həmin patriarchına, tarixin gedisatına təsir göstərmiş iradəli şəxsiyyətə heyranlıqla baxırıq.

Heydər Əliyev təlatümlü, çətin sınaqlarla, sonsuz mübarizələrlə dolu bir ömür yaşadı. Və o, bütün bu sınaqlardan qalib çıxdı.

Bugünkü tədbirin həsr olunduğu digər görkəmli şəxsiyyət böyük qırğız yazılışı Çingiz Aytmatovdur.

O, Türk dünyasının ən görkəmli ədəbi simalarından biri kimi bütün dünyada tanınır və onun Türk mədəni irsinə verdiyi töhfələrin dəyəri ölçüyəgelməzdir.

Ç.Aytmatovun əsərləri qırğız xalqının adət-ənənələri və tarixi ilə dərindən bağlıdır. Onun əsərləri dünya oxucuları arasında əks-səda doğuran bəşəri sevgi, itki və humanizm mövzularını əhatə edir.

Ənənəvi qırğız mədəniyyətinin müasir ədəbi formalarla birləşməsindən yaranan bu əsərlər görkəmli yazıçıya beynəlxalq səviyyədə şöhrət qazandırmışdır. Təsəvvür edin ki, Aytmatovun əsərləri dünyanın 150-yə yaxın dilinə tərcümə olunub.

Bu gün də Aytmatovun ədəbi irsi yeni nəsil yazıçı və sənətçilərinə ilham verməkdədir.

Ona görə də mən bugünkü gözəl tədbirin təşkilinə və Türk dünyasının böyük yaradıcı şəxsiyyətlərinin mədəni irsinə göstərdiyi diqqətə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduunun prezidenti, hörmətli Günay Əfəndiyevaya dərin təşəkkürümü bildirirəm.

Həmçinin bu gözəl tamaşanın hazırlanmasına görə Bakı Bələdiyyə Teatrına və Azərbaycanın Xalq artisti, rejissor Mərahim Fərzəlibəyova, eləcə də bütün aktyorlara və bir sözlə, səhnə əsərinin yaranmasında əməyi keçən hər kəsə səmimi təşəkkürümü çatdırıram.

Xanımlar və cənablar!

Bu gün bizə "Ana tarla" povesti əsasında hazırlanmış tamaşanı izləmək qismət olub.

Ç.Aytmatovun bu təsirli əsəri digərləri kimi oxunmur – yaşanır.

Bu hekayə müharibənin dəhşətlərindən və insanın gücündən bəhs edir. Əsərdə ağırlı,ancaq dəyişməz həqiqətlərdən danışılır. Povestdəki tarixi hadisələri həm bu gün, həm də gələcəkdə xatırlamaq bizim üçün son dərəcə vacibdir. Təki, dünyamızda daim sülh olsun!

Qüdrətli yazıcının böyük yaradıcılığı ilə təmasda olmaq fürsətinə əldə etdiyinizə görə sizləri təbrik edirəm.

Hörmətli tamaşaçılar, sizə bu səhnə əsərindən zövq almağı arzulayıram, diqqətiniz üçün çox sağ olun!

**Qırğız Respublikasının Azərbaycan
Respublikasındaki fövqəladə və səlahiyyətli
səfiri Kayrat Osmonaliyevin çıxışı**

26 aprel 2023

Hörmətli xanımlar və cənablar!

Sizi möhtəşəm Azərbaycan Akademik Milli Dram Teatrında salamlamaqdan məmənuniyyət duyuram.

Bu gün görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun povedi əsasında hazırlanmış tamaşa təqdim olunacaq.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Çingiz Aytmatova yazıçı, ziyalı şəxsiyyət kimi yüksək qiymət verirdi. O deyirdi: "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğız Respublikasının, həm də bütün Türk dünyasının fəxridir".

Çingiz Aytmatov dəfələrlə Bakı şəhərini ziyarət edib, Azərbaycanın dostu olub və zaman-zaman bu ölkəni dəstəkləyib. Təsadüfi deyil ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə



*Qırğız Respublikasının Azərbaycan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri
Kayrat Osmonaliyev "Ana tarla" tamaşasının premyerasında çıxış edərkən*

Azərbaycanda təsis edilmiş "Dostluq" ordeninə layiq görülmüş ilk şəxsiyyətdir.

Mən 20 il əvvəl, hələ gənc ikən böyük yazıçı ilə tanış oldum. Onu nikbin və ruhani, böyük və eyni zamanda, sadə bir insan kimi xatırlayıram. Zaman keçdikcə məşhur soydaşımızın böyüklüyünü daha aydın dərk edirəm.

Və bu gün, həmin tanışlıqdan 20 il sonra sizə Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində məşhur həmyerliyidən, onun ölməz əsərlərindən danışmaq fürsətinə sahib olduğum üçün sevincliyəm.

“Ana tarla” əsəri 1963-cü ildə yazılmışdır. “Ana tarla” təkcə bir qadının, bir ailənin deyil, bir çox qadınların, ailələrin, milletlərin taleyi idir. Əsərin baş qəhrəmanı Tolqonay tarla ilə sənki doğma bir insan kimi danışır, onunla xatirələrini, kədərlərini bölüşür. Onun bütün həyatı tarlada keçir. Sevgi və xoşbəxtlik anları torpaqla bağlı olur. Müharibənin ağır illərində cəsarətini, zəkasını, düşüncəsini və müdrikliyini məhz buradan alır. Düşünürəm ki, tamaşadan sonra heç kim bu əsərə biganə qalmayıcaq.

Çingiz Aytmatovun yaradıcılıq nümunələri əsasında hazırlanan səhnə əsərləri Azərbaycan tamaşaçısına yaxşı tanısdır. “Ana tarla”, “Əlvida, Gülsarı”, “Manqurt” və “Cəmilə” əsərləri Azərbaycan Akademik Milli Dram Teatrında böyük uğurla səhnələşdirilib.

Əminəm ki, qardaş Azərbaycanda dahi yazardının digər əsərləri əsasında hazırlanan yeni tamaşalara dəfələrlə baxmaq imkanımız olacaq.

Fürsətdən istifadə edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya, tamaşanın quruluşçu rejissoruna, bütün yaradıcı heyətə və bugünkü prem-

yerada əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu gün burada bizimlə olduğunuz üçün çox sağ olun.

Əziz xanımlar və cənablar, hamınıza tamaşadan zövq almayı arzulayıram.

**Çingiz Aytmatovun qızı
Şirin Aytmatovanın video-müraciəti**
26 aprel 2023

Hörmətli xanımlar və cənablar, mənim Türk qardaşlarım, böyük Azərbaycan xalqı!

Mən Şirin Aytmatovam. Bu gün mənə Aytmatov Fondunun vitse-prezidenti kimi atamın yazdığı "Ana tarla" əsəri əsasında hazırlanan tamaşanın premyerasından əvvəl çıxış etmək imkanı verilib. Bu, mənim üçün böyük şərəfdir.

Əziz atamın yarım əsr əvvəl yazdığı "Ana tarla" povesti əsasında səhnələşdirilmiş tamaşanı izləməyə başlamazdan önce Çingiz Aytmatov haqqında bir az danışmaq istərdim. Aytmatovun povestləri onun müharibə dövrünə təsadüf edən uşaqlıq illərində yaşadığı ağır çətinliklərdən qaynaqlanıb. O, müharibə cəbhəsində ataların, oğulların və ərlərin həlak olması barədə



*"Ana tarla" tamaşasının premyerasında
Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın video-müraciəti*

əsgər ailələrinə teleqramlar çatdırıldığından kədərin və itkinin nə olduğunu yaxşı bilirdi. Həmin vaxt onun 12 yaşı var idi. Bu balaça uşaq elə düşüncələri, hissələri, qorxuları, sarsıntıları yaşayaraq böyüyüb ki, nəticədə müharibənin kədərinin, təsəllisiz dul qadınların və yetimlərin portretini yüksək peşəkarlıqla qələmə alan və biz türklərin mənəvi dəyərlərini gələcək nəsillərə ötürən böyük yazıçıya çevrilib.

Dünyanın hər yerindən milyonlarla oxucunun qəlbini fəth edən bu mətanətli, ürək parçalayan əsərlər yazıçı Çingiz Aytmatov və ya İkinci Dünya müharibəsini uzaq bir Sovet Qırğızistanı kəndində yaşayan balaca uşaq üçün nələr hesabına başa gəlib?

Yaşa dolduqca atamın əsərləri İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra bəşəriyyətin yeni müharibələr aparmasının qarşısını almaq üçün yazılmış bir növ sehrli sözlər kimi təsəvvür edirdim. Ç.Aytmatovun hər bir əsəri fərdin mənəvi gücünün və insanın şər qarşısındaki qətiyyətinin əsl mahiyyətini göstərir.


2023-cü ildə müharibə və onun daşııntıları mövzusu bu gün də aktualdır. Hələ də dünyada itki, kədər, yoxsulluq, acliq, qeyri-bərabərlik mövzuları gündəmdədir. Bu gün biz Aytmatovun əsərlərindən nə öyrənə bilərik? Necə oldu ki, biz türklər üçün Aytmatovun ədəbi irsi insanın özünüdərkinin mahiyyəti kimi qəbul edildi? Necə oldu ki, Aytmatovun povestləri ortaq həsrətimizə – bütün Türk xalqlarının birliyinə ümid verməkdədir?

1937-1938-ci illərdə Stalin repressiyaları zamanı atasının – Torekul Aytmatovun həbs edilərək öldürülməsindən sonra Çingiz Aytmatovun milliyyətcə tatar olan anası Naqimə Abduvəliyeva böyüdüb. Aytmatovun əsərindəki hər bir qadın qəhrəman vasitəsilə Naqimənin mətanəti və məşəqqətləri canlandırılır. Əminəm ki, yazıcının qadınların üzləşdiyi çətinliklərə və ədalətsizliklərə həssas yanaşması, ağır yoxsulluq şəraitiində dörd övlad böyükmiş Naqimə xanıma dərin minnətdarlığından qaynaqlanır.

“Ana tarla” qoca qadının həyatın ona verdiyi hər şeylə – kədərləri, faciələri, nadir xoşbəxtlik anları ilə keçmişə boylanaraq hesablaşmasıdır. Lakin Tolqonayın hekayəsinin sonunda bizim həyata ümidi artır, çünki Aytmatov yaratdığı obrazların ümid işığını heç zaman sönməyə qoymur: “Daha yaxşı bir dünyaya olan ümid”, həyatın dözülməz zərbələrinə baxmayaraq, hər şeyi anlamağa və həyati yaşamağa dəyər verən bir uşaq sevgisi ilə simvollaşdırılan ümid”.

Və buna görə də demək istərdim ki, gəlin ümidi qalaq. Gəlin qəlblərimizi şəfalandıraq. Gəlin tam əmin olaq ki, Allahın hamimiz üçün yaxşı bir planı var.

Tamaşaçılara və teatr kollektivi ilə sevimli atam Çingiz Aytmatovun əsərləri haqqında fikirlərimi bölüşmək imkanı yaratdığını görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya minnətdarlığını bildirmək istəyirəm. İnanıram ki, tamaşadan zövq alacaqsınız.



"Heydər Əliyev İli" çərçivəsində Cinciz Aytmatovun 95 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanmış "Ana tarla" tamaşasının dəvətnaməsi



"Ana tarla" tamaşasının programı

ANA TARLA

*Ata, sənin harda dəfn olunduğunu bilmirəm.
Bu əsəri sənə, Torekul Aytmatova ithaf edirəm.*

*Ana, bizim dördümüzü də sən boy-a-başa çatdırın.
Bu əsəri sənə – Naqimə Aytmatovaya ithaf edirəm.*

Çingiz Aytmatov

İştirak edirlər:

BİRİNCİ HİSSƏ

Tolqonay

Torpaq

Suvankul

Qasım

Əliman

Caynaq

Ayşa

Bektaş

Canpolad

Kolxoz sədri Usenbay

Ağsaqqal

Dəmiriyolçu

Temirçal – poçtalyon

Əsgər

Çapar

Kiçik qız

Cənşengül

Cənşengülün arvadı

Qızlar

Biçənəkdəki ciğirlə yavaş-yavaş bir qadın gedir.

Əyninə ağ paltar, sıriqlı qara beşmet¹ geyinib.

Başına ağ ləçək bağlayıb. Dayanır. Ətrafa xeyli göz gəzdirir.

Bu, Tolqonaydır.

Tolqonay. Salam, tarla.

Torpaq. Salam, Tolqonay. Gəldin? Bir az da qocalmışan. Saçların tamam ağarıb. Əlinə ağaç da götürmüsən.

Tolqonay. Hə, qocalıram. Bir il də keçdi. Tarla, sən bir biçin də gör-dün. Bu gün xatirə günüdür.

Torpaq. Bilişəm. Səni gözləyirəm, Tolqonay. Bu dəfə də tək gəldin?

Tolqonay. Görürsən, yenə də tək gəlmışəm.

Torpaq. Deməli, sən nəvənə hələ heç bir şey danışmayıbsan? Hə, Tolqonay?

Tolqonay. Yox, ürək eləmədim.

¹ Beşmet – arxalıq. Türk, monqol ve Qafqaz xalqlarında kaftan, çuxa, çapanın altından geyinilən, dizədək uzunluqda kişi və qadın geyimi. Parçadan tikilir, yaxası açıq olur.



Tolqonay (Əməkdar artist Hüsnüyyə Mürvətova)

T o r p a q . Elə bilirsən, heç kəs heç vaxt bu barədə ona danışmayacaq? Ağzından söz qaçırmayacaq?

T o l q o n a y . Yox, niyə ki? Daha böyük oğlan olub, indi başqalarından da öyrənə bilər. Amma məndən ötrü o, hələ də körpədir. Odur ki qorxuram, söhbəti açmağa ürək eləmirəm.

T o r p a q . Orası da var ki, Tolqonay, insan həqiqəti bilməlidir!

T o l q o n a y . Başa düşürəm. Amma ona necə deyim? Axı mənim bildiyimi, sənin, əziz tarlam, sənin bildiyini, hamının bildiyini təkcə o bilmir. Bəs biləndə nə düşünəcək, olub keçənlərə nə deyəcək, həqiqəti ağılı kəsəcəkmi, ürəkdən hiss edəcəkmi? Axı hələ uşaqdır. Axır vaxtlar ancaq bunu fikirləşirəm, bilmək olmaz – qəfil olərəm. Qişda bir dəfə azarladım, yorğan-döşəyə düşdüm. Dedim – son nəfəsimdir. Ölümümdən o qədər də qorxmurdum. Qorxurdum ki, onun haqqında bildiyim həqiqəti özümlə aparıram. Eh, əgər elə-beləcə, bir-iki sözlə, nağıl kimi açıb danışa bilsəydim... Əhvalat özü elədir ki, hər adam onu başa düşə bilməz, yaşı çox olsa da.

Axı əhvalatı onun düzgün başa düşməsi üçün, həyatı düzgün başa düşməsi üçün mən gərək ona təkcə onun özündən yox, təkcə onun taleyindən yox, özümdən də, öz zəmanəmdən də danışam. Mənim tarlam, məktəbə gedərkən sürdüyü velosipeddən də gərək söhbət salam.

T o r p a q . Əyləş, Tolqonay. Ayaq üstə durma, sənin ki ayaqların xəstədir. Daşın üstündə otur, birlikdə fikirləşək. İlk dəfə bura gəlməyin yadındamı, Tolqonay? O vaxt sən kim idin?

T o l q o n a y . Çətinlik çəkirəm, o vaxtdan çox illər ötüb keçib.

T o r p a q . Çalış yadına sal. Lap əvvəldən, hamısını yadına sal, Tolqonay.

Pauza



Birinci Sünbul (Zülfüyyə Məmmədova)
İkinci Sünbul (Günel Həmidova)
Üçüncü Sünbul (Aynur Abbasova)
Dördüncü Sünbul (Arzu Ağayeva)



Suvankul (Rəşad Kəsəmənli)

To l q o n a y . Güclə xatırlayıram: mən balaca olanda biçin günləri əlimdən tutub bura gətirərdilər. Tayanın altında, kölgəlikdə oturdardılar. Amma sonralar, böyüyəndə bura mən özüm qaçıb gələrdim – əkinləri qorumağa. O vaxtlar mən kim idim? Ayaq-yalın, balaca bir muzdur qızı. Heç vaxt əynimə ipək paltar geyməmişdim. Amma böyüüb gözəgəlimli bir qız olmuşdum. Öz kölgəmə baxmağı sevərdim. Hərdən gedə-gedə geri döndürdüm, elə bil özümü güzgüdə görüb fərəhlənirdim... Qəribə qız idim, vallah. Yaşım on yeddi olardı. Suvankula da onda – biçin vaxtı rast gəldim. Mən elə indi də gözlərimi yumanda Suvankul lap o zaman gördüğüm kimi qarşında durur.

Suvankul görünür.

Biz həmişə hamidan qabaq işə gələrdik. Dan yeri təzəcə qızaranda, hamı yuxuda ikən biz biçinə gedərdik. Suvankul həmişə məni kəndin kənarında, bizim evə gedən ciğirdə gözlərdi.

S u v a n k u l . Sən gəldin?

T o l q o n a y . Mən elə bilirdim ki, sən çoxdan getmisən, – deyə cavab verərdim. Amma özüm bilirdim ki, o, mənsiz heç yerə getməz. Sonra da biz bir yerdə gedərdik. Dan yeri qızarmağa başlardı, ən əvvəl uca dağların başı qızılı rəngə boyanardı. Külək çöllərdən gömgöy çay kimi axıb qabağımıza gələrdi.

S u v a n k u l . Bax, bizim torağay oxudu. Ora bax, gör necə göyə qalxır, asılıb qaldı, nöqtə boyda. Bax, bax gör necə qanad çalır, çırpınır, elə bil insan ürəyidir...

T o l q o n a y . Qəribə idi, torağay da bizim özümüzünkü idi. Bir dəfə Suvankulla mən qaldım ki, ay işığında bir yerdə işləyək. Ay bax o qara dağın yalına yenicə qalxmışdı. Göydə ulduzların hamısı elə bil birdən gözlərini açdı. Mənə elə gəldi ki, onlar Suvankulla məni gördülər. Bu bizim ilk gecəmiz idi. Suvankul yavaş-yavaş mənim üzümü, saçlarımı, alnımı sıgallayırdı. Mən onun ovcunun içindən ürək döyüntülərinin səsini eşidirdim. Suvan, necə bilirsən, biz xoşbəxt olacaq, eləmi?

S u v a n k u l . Əgər torpağı, suyu bərabər bölüb hamiya versələr, əgər bizim də öz torpağımız olsa, əgər biz də əkib-becərsək, bizim də çörəyimiz olsa – bunlar bizim xoşbəxtliyimiz olacaq, Tolqon. Adama bundan artıq səadət gərək deyil.

T o l q o n a y . Mən göyə baxırdım. Kəhkəşanı – Saman yolunu¹ gördüm – fikirləşdim: bəlkə, doğrudan da, bu gecə mehriban bir əkinçi göydə qucaq dolusu saman aparırmış. Tökdüyü çör-çöpdən, buğda dənələrindən iz qoyub gedib. Olsun ki, Suvan, bir vaxt sən də öz taxılının ilk dərzini bax eləcə apara-caqsan. Ətirli samanı qucağında apardığın vaxt sənin dalınca da bax elə ciğir izi düşəcək, lap göydəki kimi.

¹ Saman yolu – Süd yolu qalaktikası.



Suvankul (Rəşad Kəsəmənli), Tolqonay (Hüsniyyə Mürvətova)



Suvankul (Rəşad Kəsəmənli), Tolqonay (Hüsniyyə Mürvətova)

Torpaq, mən o vaxt ilk dəfə səninlə insan dilində danışdım. Dedim: "Torpaq, sən bizim hamımızı öz sinən üstündə saxlaysan. Əger bizi səadət bəxş etməyəcəksənsə, onda sən niyə torpaq olursan, niyə biz yer üzünə gəlirik? Biz sənin övladlarınıq, torpaq, bizə səadət ver, bizi xoşbəxt elə!" O gecə bax mən bu sözləri dedim.

Səhər tezdən oyanıb gördüm ki, Suvankul yanında yoxdur. Dövrəmdə, biçənəyin hər yerində böyü üstə yixilmiş təzə buğda dərzləri gördüm. Xətrimə dəydi. Suvan, bəs niyə məni oyatmadın?

*Suvankul görünür, kəmərəcən soyunub, sevinir,
heyrətlə baxır, sanki Tolqonayı tanımır, sonra ovcu ilə alnını silir,
gülümsəyərək danışır.*

S u v a n k u l . İstəyirdim ki, sən yatasan.

T o l q o n a y . Bəs özün?

S u v a n k u l . Axı indi mən ikimizin yerinə işləyirəm.

T o l q o n a y . Bəs sənin dünənki sözlərin harda qaldı? Deyirdin ki, hər yerdə, hər işdə ikimiz bir olacaqıq – bir adam kimi.

S u v a n k u l . İndən belə hər şeydə bir olacaqıq. Mənim torağayım, canım, gözüm! Ey, günəş, bir bax, bu mənim arvadımdır! Gör nə qəşəngdir! Ona bax və əvəzində mənim üçün şəfəq saç, işıq ver!

Suvankul daha görünmür.

T o l q o n a y . Güzəranımız məgər arzuladığımız kimi olmadımı? Oldu! Biz Suvankulla bir yerdə bu güzərəni öz əllərimizlə qurduq, zəhmət çəkdik. Nə

Suvankul (Rəşad Kəsəmənli)
Tolqonay (Hüsnüyyə Müruətova)



yay, nə də qış kətmən əlimizdən düşmədi. Ən böyük xoşbəxtliyimiz o oldu ki, oğlanlarımız dünyaya gəldi, üçü, bir-birinin dalınca, bir-birindən qəşəng. Əlim işsiz durmurdu, işləməyi həmişə sevmişəm. Əgər insan sağlamdırsa, əlləri, ayaqları sağ-salamatdirsə – işdən yaxşı nə ola bilər?

Vaxt ötürdü, oğlanlarım isə birdən-birə böyüdülər, boy atdlar, həmyaş qo-vaq ağacları kimi. Hərəsi özünə bir yol seçdi.

Qasım görünür.

Böyük oğlum Qasım atasının yolu ilə getdi – traktorcu oldu, sonra oxudu, kombayncı sənətini öyrəndi. Ortancı oğlum Maselbek məktəbi qurtaran kimi şəhərə oxumağa getdi.

Q a s ı m (*əlində məktub*). Maselbek yazır ki, müəllim olmaq qərarına gəlib.
T o l q o n a y . Sonbeşiyim Caynaq göyçək oğlan olmuşdu.

Caynaq görünür.

Amma bir dərdi var idi: heç ev üzü görmürdü. Həmişə bir işi olurdu, gah iclas, gah dərnək, gah divar qəzeti, gah da başqa bir şey.

Ən vacibi bu idi ki, Qasım tezliklə evləndi, ilk gəlin qapımdan girdi.

Əliman görünür, əlində çiçək dəstəsi var.

Əliman cavan bir qız idi, qarayanız dağlı qızı. Əvvəlcə sevindim, sevindim ki, bəxtimə düşən gəlin qəşəng, gözəl, həm də zirək çıxıb. Amma sonralar... onu öz qızım kimi sevdim.



Caynaq (*Elçin Muradov*), Əliman (*Ülviyyə Rza*), Qasım (*Tural Əhməd*)

Ə l i m a n . Ana, bir bura bax. Çöldə hələ qar təpələri əriməyib, amma birinci novruzgulleri çıxıb. (Qaçır.)

T o l q o n a y . Balaca qızlar kimi o da gül-çiçək dəlisi idi.

Həmin yay yetişən zəmilərin ucu-bucağı görünmürdü, çöldə göz işlədikcə taxıllar dalğalanırdı. İşdə Əlimanla mən həmişə yanaşı olardıq. O vaxt gördüyüüm bir şeyi heç zaman unutmaram. Tarlanın kənarında, sünbüllərin arasında vəhşi gülxətmi çıçəkləmişdi. Üstü başdan-ayağa iri, aq, çəhrayı çıçəklərlə dolu idi. Oraq dəydikcə sünbüllərə qarışıb yerə töküldü. Birdən gördüm ki, bizim Əliman gülxətmidən bir dəstə tutdu, məndən aralaşıb harasa apardı. Kombaynın yanına qaçıb getdi. Kombaynın üstündə heç kəs yox idi. Qasım harasa getmişdi. Əliman çıçəkləri pilləkənin üstünə qoyub qaşa-qaşa, dinməzcə geri qayıdı.

Mən özümü o yerə qoymadım, guya heç nəyi görməmişdim. Amma ürəyimdə çox sevindim: deməli, sevir. Öz-özlüyümde Əlimana təşəkkür elədim, yaxşı oldu, dedim, sağ ol, mənim əziz gəlinim. Onda gördüyüüm Əliman indi də gözlərimin qabağına gəlir. Qırmızı ləçək örtüb, aq paltar geymişdi, üzü pörtmüsdü, sevincindən, nadincliyyindən gözləri parıldayırdı.

Ertəsi gün biçin başlandı. Cöl işlərinin birinci günü həmişə bayram olur. Bu bayramı heç kəs elan etmir, o, insanların özündə, onların yerişində, səsində, gözlərində yaşayır... Hamidan çox bizim yanımızda – oraqla taxıl biçilən yerdə daha çox şənlik var idi. Çünkü dəstə-dəstə gəlinlər, qızlar bura yiğmişdilər. Yamanca dəcəldirlər. Bu vaxt Qasım keçib gedirdi, velosipedinə minmişdi. Dəcəl qızlar onu yolda tutub saxladılar.

B i r i n c i q ız (Xədicə). Bura bax, kombaynı, tez ol, düş velosipeddən. Sən niyə biçinci qızlara salam vermirsən? Lovğalanırsan?



Tolqonay (Hüsniyə Mürvətova), Əliman (Ülvüyyə Rza)

I k i n c i qız (Qadın). Əlbəttə, lovğalanır. Velosipedi ona MTS¹ bağışlaşdırıb. Lovğalaranar da.

B i r i n c i qız (Xədicə). Di tez ol, bizə baş əy, arvadına da!

Qasım Əlimana baş əyir.

Q a s i m . Bağışlayın məni, mehriban biçinçilər, bir qələt idi, elədim. İndən belə lap bir verstlikdən sizə baş əyəcəyəm.

B i r i n c i qız (Xədice). Hə, indi başla bizi velosipeddə gəzdirməyə. Şəhər qızları kimi, küləkləyə-küləkləyə!

Qasım yaxasını qızlardan qurtarmaq istəyir.

Q a s i m . Di yaxşı! Daha bəsdir! Şeytan qızlar, buraxın! Nə olub belə özü-nüzdən çıxmısınız? Buraxın. Şəh quruyub. Gərək kombaynı çıxardam. Siz də başlamısınız!.. İsləməyə gəlmisiniz, yoxsa zarafat eləməyə? Əl çəkin məndən!

*Velosipedi qızların əlindən çəkib alır,
qızlar gülüşə-gülüşə onun dalınca qaçırlar.*

T o l q o n a y . Axşamüstü düşərgəyə bizdən ötrü təzə buğdadan çörək bişirib gətirdilər. Çox dadlı, ləzzətli çörək! Çörəkdən günəşin ətri gəlir, bir də təzə küləş, tüstü iyi. Təzə məhsulun siftə çörəyini yemək mənə çox qismət

1 Maşın-traktor stansiyası. SSRİ və bir sıra digər sosialist ölkələrində aqrar-sənaye kompleksinin iri istehsalçılarına texniki və təşkilati yardım göstərən dövlət kənd təsərrüfatı müəssisəsi. SSRİ-də 1928-ci ildə torpağı texnika tətbiq edərək bacarmak məqsədi ilə meydana gəlmüşdür.

olub. Hər dəfə birinci tikəni ağızma aparanda mənə elə gəlir ki, müqəddəs bir adətə əməl eləyirəm.

*Əliman otun üstünə yaylıq sərir, nübar almalar tökür,
isti çörəklər gətirir, fincanlara ayran tökür. Qasım əllərini yuyur,
tələsmədən çörəyi əli ilə parçalamağa başlayır.*

Q a s i m . Hələ istidir, götür, ana, təzə çörəyin dadına birinci gərək sən baxasan.

T o l q o n a y (öz-özünə). Mən çörəyi götürüb xeyir-dua verdim. Birinci tikəni dişləyəndə elə bil ağızımın dadı dəyişdi, çörəyin qəribə tamı, qoxusu gəldi. Bu, kombaynçı əllərinin qoxusu idi, təzə buğdanın, qızmış dəmirin, neftin qoxusu. Mən başqa tikələr götürdüm, hamısından azacıq neft qoxusu gəlirdi, amma heç zaman belə dadlı, ləzzətli çörək yeməmişdim. Çünkü bu, oğul çörəyi idi, onu öz kombaynçı əllərində mənim oğlum tutmuşdu. Müqəddəs çörək! Ürəyim dağa dönmüşdü, oğlumla fəxr edirdim. Mən o dəqiqələrdə düşüñür-düm ki, ana səadəti xalqın səadətindən gəlir, ağacın gövdəsi köklərdən gələn kimi. Anamın bəxti xalqın bəxtidir. Mən lap elə indi də bu inamımdan əl çəkmirəm. Çox da ki başıma müsibətlər gəlib, həyat sinəmə ağır dağlar çəkib. Xalq yaşayır, buna görə mən də yaşayram...

*Qasımla Əliman yox olmuşlar.
Tolqonay başını aşağı salır.*

T o r p a q . Başını qaldır, Tolqonay, özünü ələ al!



Qasım (*Tural Əhməd*), Əliman (*Ülviyyə Rza*)

T o l q o n a y . Yaxşı. Daha nə edə bilərəm ki? Çalışaram. O gün yadında-
mı, mənim əziz torpağım?

T o r p a q . Yadımdadır... Tolqonay, mən heç nəyi unutmuram. Tarixlərin
hamısı kitablara yazılmır, hamısı insanların xatirində qalmır – hamısını mən
özümdə saxlayıram. Sənin həyatın da məndədir, Tolqonay, ürəyimdədir. Eş-
dirəm səni. Bu gün sənin günündür, Tolqonay.

T o l q o n a y . Hələ gün çıxmamışdı. Biz işə başlamışdıq. Cərgələnib,
adambaşı bir-iki dərz bağlamışdıq ki, birdən o tərəfdə bir atlı göründü. Atını
daşlığa salıb düz çaya tərəf çapırdı, hamımız donub qaldıq.

I I q a d i n . Ona nə olub, yoxsa əcəli gəlib. Belə vaxtda çayla zarafat
etmək olar?

X e d i c ə . Çay daşanda nəinki atı, lap dəvəni də aparar, heç sür-sümüyü-
nü də tapmazsan.

I I q i z . Deyəsən, o, əllərini yelləyə-yelləyə bizi çağırır.

T o l q o n a y . Çayın uğultusundan heç nə başa düşmək olmur.

X e d i c ə . O, atı qamçılayıb çaya saldı.

C a v a n o ğ l a n . Su onu basmarladı. Başından papağını alıb dalgalara
fırlatdı.

I I q a d i n . Çay atlını apardı.

X e d i c ə . O, dəyirmandan aşağı sahilə çıxdı.

Ə l i m a n (*qaçaraq*). Ana! Nəsə olub, ana! Kimsə bıçağın altına düşüb.
Barabana ilişib!

T o l q o n a y . Allah, özün saxla! Allah, özün saxla!

Adamlar görünür. Qasım, Əliman və atlı onların arasındadır.

Dayanın! Kənara çekilin!

*Adamlar yol verir. Tolqonay kor kimi əlləri əsə-əsə oğluna
tərəf gedir. Qasım anasına sarı gəlib qoluna girir.*

Q a s i m . Müharibədir, ana!

T o l q o n a y . Müharibə? Nə dedin, müharibə?

Q a s i m . Hə, ana, müharibə başlandı.

T o l q o n a y . Nə müharibə? Müharibə niyə? Nə dedin? Müharibə?

Q a s i m (Bektaşə). Niyə durmusan? Motoru işə sal! Siz niyə baxırsınız?

Taxılı yiğib qurtara bilməyəcəyik, iş çətinləşdi! Tez olun, işə başlayın. (gedir,
Bektaş da onun dalınca).


A t lı . Qulaq as, dostum, sən bu saat sədri, briqadirləri axtar tap, de ki,
təcili raykoma getsinlər. Mən də gedim, hələ iki kolxozi qalır.

O ğ l a n . Dayan, sənin ki papağını su aparıb. Al, mənimkini tax. Bu gün
çox istidir.

Atlı gedir, uzaqlaşan nal səsləri gəlir. Hamı onun dalınca baxır.

*Kombayn səsi. Adamlar səksənir, bir-birilərinin üzünə
baxıb yavaş-yavaş dağılışırlar. Tolqonay tək qalır.*

T o l q o n a y . Həmin dəqiqədən yeni həyat – müharibə həyatı başladı...
Mən ömründə o cür isti, o cür bürkü görməmişdim. Daşın üstünə tüpürcək
düşəndə qaynayırdı. Taxıl çox tez – üç-dörd günə yetişdi, biçini gözləməyə
başladıq. Hər gün çağırış vərəqəsi alanlar orduya gedir, yerdə qalanlar din-



Qasım (Tural Əhməd), Əliman (Ülviyə Rza)

cəlmədən, yuxusuz işləyirdilər. Həmin o günlər Qasım kombayndan düşmürdü. Fikirləşirdim ki, "oğlum əlimdən gedəcək, onu gün vurub yıxacaq", amma deməyə ürək eləmirdim. Gözlərindəki qəzəb parıltısından bilirdim ki, Qasım sözündən dönməyəcək, axır saatacan biçində qalacaq. Həmin saat gəlib çatdı.

Əliman başlaşağı halda yavaşca yaxınlaşır.

Ə l i m a n . Qasıma çağırış gəlib.

T o l q o n a y . Nə vaxt?

Ə l i m a n . İndicə, kənd sovetindən gətirdilər.

T o l q o n a y . Bəs Qasım orda niyə ləngiyir? Gərək yola hazırlaşın.

Ə l i m a n . Deyir: "Axşamüstü gələcəyəm". Mən gedim, onda siz də atama deyin. Bu gün heç Caynaq da görünmür. O harda ilişib qalıb?..

T o l q o n a y . Get, Əliman, get. Xəmiri yoğur. Mən də tez gəlirəm.

Əliman getdi. Tolqonay yavaş-yavaş yerə oturur.

Başından yaylığı düşür. Torpağa baxır. Yavaşca danışır.

Qarışqlar cığırla qaçışır... Onlar da işləyirlər – saman, buğda daşıyırlar. Bilirlər ki, onların yanında dərdli insan əyləşib... Ay qarışqlar, bilsəniz sizə necə qıbtə edirəm... Siz rahatca öz işinizi görə bilirsiniz... Mühəribə olmasayıd, mən sizin qarışqa həyatınıza heç qıbtə edərdimmi?.. Deməyə də utanıram.

Caynaq gəlir. Ehmalca anasını qucaqlayır.

C a y n a q . Gedək, ana, dur, gedək evə.

T o l q o n a y . Caynaq, sən stansiyaya gedib-gəlirsən. Orda nə deyirlər, görən, mühəribə tez qurtaracaq?

C a y n a q . Yox, ana, tez qurtarmayacaq. İşlərimiz yaxşı deyil. Almanlar yaman gəlir. Əgər bizimkilər bir yerdə dayanıb dura bilsələr, almanları bircə dəfə əzişdirlər, onda işimiz düzələr. Mənə elə gəlir ki, bu, tezliklə olacaq. Sən fikir eləmə, ana. Fikir eləmə. Görərsən, hər şey düzələcək, yaxşı olacaq, fikir çəkmə.

T o l q o n a y (öz-özünə). Eh, mənim səfəh balam, mənə yazığı gəlib təselli verir. Necə də fikir çəkməyəsən? Gözlərimi yumsam da, qulaqlarımı tıxasam da, fikir çəkməyə bilmərəm.

C a y n a q . Gedək evə, gedək... (*Yaylığı qaldırır, anasının başına salır, qalxmasına kömək edir*).

Onlar yavaş-yavaş gedirlər, evə girirlər.

Əliman hərəkətsiz halda künkdə oturub, əllərini yanına salıb gözlərini bir nöqtəyə zilləyib.

T o l q o n a y . Sən hələ xəmiri yoğurmamışan?

Ə l i m a n . Yox, ana.

Tolqonay işləməyə başlayır, astadan, sanki öz-özünə danışır.

T o l q o n a y . Ona deyib utandıran gərək ki, sən başqalarından artıqsan, nəsən? Hamı gedir, təkcə sənin ərin getmir. Belə olmaz. İndən belə biz necə dolanacaqıq? Demək lazımdır...

Tolqonay (*Hüsniyə Mürvətova*)
Suvankul (*Rəşad Kəsəmənli*)
Əliman (*Ülviyyə Rza*)
Qasim (*Tural Əhməd*)
Ayşa (*Səmaya Sadiqova*)
İkinci Sünbül (*Günel Həmidova*)
Dördüncü Sünbül (*Arzu Ağayeva*)





Suvankul (Rəşad Kəsəmənli), Tolqonay (Hüsniyyə Mürvətova)

Qasım içəri girir, üstü-başı tozun, palçığın, mazutun içində.
Əliman özünü onun üstünə atır, boynundan sallaşır.

Ə l i m a n . Mən sənsiz qalmaram, yox, qalmaram, sənsiz ölürem!
Q a s i m . Dayan, Əliman! Çox çırkliyəm. Mənə sabun, dəsmal ver, gedim
çayda əl-üzümü yuyum.

Tolqonay vedrəni Əlimana verir.

To l q o n a y . Əliman, sən də Qasımla get, getmişkən su da gətirərsən.

Həm səhnəyə çıxır. “Ayağa qalx, böyük ölkəm...” mahnisı səslənir.
Qasımlı digərləri ilə üzbeüz, təkcə dayanıb. Səhnə arxasından
səs gelir, soyadları çağırılır: “Suwankulov Qasımlı”.

Q a s i m . Mən!
Ə l i m a n . Dayan! Bir dəqiqə! Bircə dəqiqə dayan!
Q a s i m . Ağlama, Əliman! Bax görəcəksən, mən elə günü sabah stansi-
yadan geri dönəcəyəm. İnan mənə!

S u v a n k u l . Əliman, sən də get, onu özün yola sal. Biz isə burda sa-
ğollaşarıq. Onu yoldan saxlamayaq. Gözlərimin içini bax! Məni başa düşdün?

Q a s i m . Hə, ata, başa düşdüm.
S u v a n k u l . Yaxşı, sağ-salamat get. Allah yolunu açıq eləsin!

Tolqonay ağlayır, Əliman Qasımla gedir.

S u v a n k u l . Tolqonay, biz əvvəl kim idik, indi kimik? Biz bax bu xalqla birgə insan olduq. Ona görə də gəl xeyiri də, bələni da onlarla bölüşək. Hər şey yaxşı olanda hamı razı idi, indi isə belə çıxır ki, hər kəs ancaq özünü düşünəcək, öz taleyinin qayğısına qalacaq?

Yox, bu, ədalətsizlik olar. Sabah üçün özünü ələ al. O ki qaldı Əlimanın ah-naləsinə – o, həyatda bizim gördükərimizi görməyib. Sən isə anasan. Bunu yadında saxla. Bir də nəzərə al ki, əger mühəribə uzanarsa, mən də gedəcəyəm, Maselbekin də vaxtı çatır, onu da çağırıa bilərlər. Lazım olsa, hamımız gedəcəyik. Ona görə də, Tolqonay, özünü hər şeyə hazırla.

T o l q o n a y . Bu hadisədən sonra Qasımı yola saldıq, bir həftə sonra Maselbekdən məktub gəldi. Yazırkı ki, Novosibirsk komandir məktəbində təhsil alır, hətta fotosəklini də göndərmişdi. Necə edək, həyata necə tablayaq? Uşaqların ikisi artıq ordadır, hətta ərim də ora gedir – cəbhəyə.

S u v a n k u l . Sən, Tolqon, qəlbində nə var, hamısını aç tök, istədiyin qədər çığır-bağır sal, ağla. Burda ki heç kim yoxdur, amma çalış adamlar arasında ağlamayasan. Sən artıq ev sahibəsi olmaq, ya da Əlimanla Caynağa böyüklük etməklə bərabər, həm də mənim əvəzimə briqadir olmalıdır.

K o l x o z s e d r i U s e n b a y . Nə deyirsən, de, Tolqonay xala, amma kişi kimi qurşaq bağlayıb briqadir atına minməlisən. Bizim aulun torpağını, suyunu, xalqını sizdən yaxşı tanıyan yoxdur. Biz sizə inanırıq, həm də ona görə ki, indi dişlərimizi sıxb cəbhəyə yola saldığımız ən yaxşı briqadırmız sizə inanır. Nə etmək olar. Sabahdan işə başlayın, Tolqonay xala.

T o l q o n a y . O dövrün qadınları! Ac idilər. Kolxozda çalışırdılar, qələbəni gözləyirdilər. Elə ağlayaraq yetkinləşdilər! Çiyinlərim nə qədər əyilsə də, briqadir işlədiyimə görə heç vaxt peşman olmaram. Sübhün gözü açılan kimi artıq

kolxozun həyatında olurdum, sonra bütün günü yəherin tərkində, gah bura, gah ora, gah çölə, gah dağa, axşamdan gecəyariya kimi idarədə – bax, beləcə, illərin necə ötüb-keçdiyindən xəbərim olmadı. Bəlkə də, məni xilas edən bu oldu.

K o l x o z s e d r i U s e n b a y . Maselbekdən sizə telegram var, Novosibirskdən. Yaxınlaşın da, götürün görüm, qorxmayın! Tez bir zamanda stansiyyaya yollanın, qatar keçəcək, oğlunuz həmin qatarda olacaq. Sizi görmək istəyir, xahiş edir ki, görüşünə gedəsiniz. Sizin üçün araba ayrılması, atlar üçün saman, yulaf qoymağı tapşırılmışam. Dayanmayın, gedin hazırlanın.

T o l q o n a y . Necə yəni xahiş edir? Oğlum, mən səni görmək üçün min verst yolu da qaça-qaça gələrəm, qanadlanıb uçaram! Eh, ana, ana... Həmin an oğlumun hara getdiyini, hansı istiqamətə yollandığını düşünmürdüm. Tez evə qaçıdım. Yeməli şeylər, ət soyutması hazırladım.

Qaçıb evə girir, yır-yığış edir.

T o l q o n a y . Əliman, Əliman, mənə kömək elə, yəqin ki, Maselbek orda tək deyil, yanında yoldaşları da var, qoy onları ev yeməklərinə qonaq eləsin.

Vurnuxur, tələsirlər.

Ə l i m a n . Ana, Maselbek qatardan düşəndə mənim barəmdə ona bir şey demə – görək o məni tanıyırı... Mən arxadan ona yaxınlaşıb, qəfil gözlərini əllərimlə yumacağam. Bax belə!

T o l q o n a y . Əl çək, Əliman.



Üsenbay (İsmayıł Atakişiyev), Caynaq (Elçin Muradov)

Ə l i m a n . Qorxacaq. Bəlkə də, dedi: bu kimdir mənimlə axmaq-axmaq zarafat edir? Ana, bizim Maselbek göyçək oğlandır, eləmi? Keçən dəfə toyda mən ona əməlli-başlı baxa bilmədim; gəlindən ötrü yaxşı olmazdı ki, gözünü ona zilləyə idi.

Maselbekin şəklini götürüb baxır. Gülür. Birdən susur.

Maselbek Qasıma çox oxşayır. Lap elə bil əkizdirlər. Eləmi?!

Tolqonay özünü eşitməzliyə qoyur. Araya sükut çökür.

Mənə nə olub belə?! Gecikərik axı. Tez ol, ana, tez yığış gedək. Yol uzundur, isti geyin, bu sənin kürküñ, bu da qalın baş örtüyün, bərk-bərk bürün. Gedək, ana.

*Pərdənin arxasına keçirlər, yenidən geri qayıdırular.
İkisi də perronda qaçaraq qatarı gözləyirlər.*

To l q o n a y . Axşamçağı biz stansiyada idik. Arabanı saxlayan kimi Əlimanla bir yerdə yola qaçıdıq. Elə bil ki Maselbek o saat gəlməli idi. Orda heç kəs yox idi.

Ə l i m a n . Hara gedək, ana? Nə edək?

To l q o n a y . Bilmirəm. Mən heç qatar qabağına çıxmamışam. Birinci dəfədir.

Ə l i m a n . Gərək bir adamdan soruşaq, görək qatar nə vaxt gələr?



Tolqonay (*Hüsniyyə Mürvətova*)
Suvankul (*Rəşad Kəsəmənli*)

Parovozun fiti eşidilir, yaxınlaşan qatarın səs-küyü gəlir.

Gəlir, ana!

Qatar dayandı. Əliman və Tolqonay qatar boyu yüyürülər.

Tolqonay və Əliman. Suvankulov Maselbek burdadır? Zəhmət olmasa, deyin, Suvankulov Maselbek burda yoxdur?

Qatar gedir. Yenə sakitlikdir.

Əliman. Demə, bizim stansiyada vur-tut üçcə dəqiqə dayanır.

Dəmiryolçu yaxınlaşır. Əynində qara yarımkürk var.

Keçə çəkmə geymişdir, əlində fənər tutmuşdur.

Dəmiryolcu. Siz kimi gözləyirsiniz?

Tolqonay. Oğlum telegram göndərib. Görüşünə gelmişik...

Dəmiryolçu telegramı alır, gözlüğünü taxıl oxuyur.

Dəmiryolcu. Oğlunuz hərbi qatarla gəlir. Hansı qatardır, stansiyadan nə vaxt keçəcək – məlum deyil. Əgər gecikməsə, ya bu gecə, ya da sabah gəlməlidir. Bəlkə də, keşib gedib. İndi hər gün o tərəf-bu tərəfə o qədər eşalon keşib gedir ki! Bəziləri heç dayanmır da. Birbaşa gedir. Eh, müharibə, müha-



Tolqonay (Hüsniyyə Mürvətova), Əliman (Ülviyyə Rza)

ribə hər şeyi alt-üst etdi. Yaxşı, bəs siz küləyin qabağında duracaqsınız? Gedin stansiyaya. Orda gözləmə otağı var. Oturun, gözləyin. Qatarlar keçib gedəndə qabağına çıxarsınız...

T o l q o n a y . Yox, mən burda qalacağam...

Ə l i m a n . Biz burda dayanıb gözləyərik...

Dəmiryolçu getdi. Sükut. Külək. Narın-narın qar yağır.

Yenə də uzaqdan parovozun fiti eşidilir.

Yenə gəlir, ana!

*Yenə qatar dayandı,
yenə iki qadın qatar boyu yüyür, yenə soruşurlar.*

T o l q o n a y və Ə l i m a n . Suvankulov Maselbek burdadır? Suvankulov Maselbek burdadır?

Yenə də qatar gedir.

Ə l i m a n . Heç kəs hay vermədi, heç kəs yox idi.

Sükut çökür.

(Piçıldayırlar) Ora bax, ana! Gör eşalon nə kökdədir. Vəqonların hamısı yanıb, qapılarını çıxarıblar, damları qopardıblar.. Səs-səmir gəlmirdi. Qəbiristanlıq kimi. Heç bir hənerti yox idi.

Yenə dəmiryolçu yanlarından keçib gedir.

Bu nə eşalondur belə?

D e m i r y o l ç u (*sakit*). Bombalayıblar...

Ə l i m a n . Bəs indi o vəqonlar hara gedir?

D e m i r y o l ç u . Təmirə.

T o l q o n a y (*öz-özünə*). Mən bu söhbəti eşitdikcə bu vəqonlarda gedən insanları düşünürdüm. Qolunu, ayağını itirən, orda həyatla vidalaşan insanları... Bunlar hələ müharibənin izləri idi. Onda gör müharibə özü nədir?

Sükut

Səhər açıldı. Soyuqdur... İşıqlaşır. Getmək vaxtıdır – yəqin ki, atların samanı qurtarıb...

Ə l i m a n . Birdən Maselbek biz gedəndə gəlmış oldu, bəs onda? Bu qədər gözləmişik, bizi ağırmazmı? Yox, getməyək, yox, yox... Ana, get bir az uzan, dincəl, qatarı mən gözlərəm.

T o l q o n a y . Yox, Əliman, mən burda duraram... gözlərəm.

Sükut, külək, qar

Bu vaxt uzaqdan qatar səsi gəldi. Ayaqlarımın altında yer titrədi, relslər uğuldadı. Tüstüyə, buxara bürünmiş, qırmızı təkərli iki qara parovoz gurultu qoparıb, od püskürə-püskürə şütyüb getdi. Dallarınca üstüaçıq vəqonlarda üstünə brezent çəkilmiş tanklar, toplar gedirdi. Yük vəqonlarının aralı qapı-

Tolqonay (*Husniyyə Mürvəlova*)
Əliman (*Ülviyyə Rza*)
Caynaq (*Elçin Muradov*)



rında əsgərlər görünüb ötdülər, vaqonlar bir-birinin dalınca keçib getdi, üzlər, şinellər, qırıq mahnilər, sözlər bircə anda uzaqlaşdı...

D e m i r y o l ç u . Dayanmayacaq! Dayanmayacaq! Çəkilin, yoldan çəkilin!
Ç i ğ i r t i . An-a-a! Əlima-a-an!

T o l q o n a y . Odur! Maselbekdir! İlahi, belə də iş olar?! O lap bizim yanımızdan ötüb getdi. Bütün bədəni vaqondan çıxıb qabağa əyilmişdi, bize papağını yelləirdi, çığırırdı, bizimlə vidalaşırırdı. Bircə – “Maselbek!” deyib çığırduğum yadına gəlir. Mən onu bir anlıq açıq-aydın gördüm: külək oğlumun saçlarını yoluşdurur, şinelinin ətəkləri quş qanadları kimi çırpınırdı. Üzündə, gözlərində

həm sevinc, həm qüssə, həm də təəssüf var idi. Onun gözləri bizimlə vidalasırdı. Mən gözlərimi ondan çəkmədən dalınca qaçdım. Qatarın axırıncı vaqonu səs-küylə yanından ötüb keçdi. Amma mən tirlərin üstü ilə qaçırdım, sonra yixildim. Of, bilsən necə fəryad qoparıb qışqırırdım! Oğlum döyüşə gedirdi, mən isə soyuq dəmir relsi qucaqlayıb onunla vidalaşırdım.

Tolqonay yerə yuxıldı, Əliman onun yanına qaçıb gəldi.

Ə l i m a n (*ağlaya-ağlaya*). Ana! Ana! Dur ayağa! Dur gedək, ana, dur gedək! (*Tolqonayı qaldırıb aparır*) Al, ana, Maselbekdən qaldı. Sən vaqonun dalınca yürürendə papağını sənə tulladı.

Tolqonay papağı götürür.

T o l q o n a y . Adı, boz qulaqlı əsgər papağı. Alnında kiçik uleduzu var. Hərdən götürüb üzümü ona sürtürəm, oğlumun ətrini ondan alıram.

De görüm, doğma torpaq, nə vaxt, nə zaman ana belə əziyyət çəkib, öz oğlunu yalnız bir dəfə, yalnız ötəri görmək üçün bu cür əziyyət çəkib?

T o r p a q . Bilmirəm, Tolqonay. Sənin dövründəki müharibəni dünya heç vaxt görməmişdi.

T o l q o n a y . Qoy oğlunu belə gözləyən axırıncı ana mən olum. Dəmir relsləri qucaqlayıb başını tirlərə vurmağı Allah heç kəsə göstərməsin (*sükut*).

T o r p a q . Həmin il saçlarına dən düşdü. Qaşqabaqlı, qaradınməz oldun. Səssizcə bura gəlirdin, dişlərini qıçayırdın, qayıdır gedirdin. Hətta kiçik oğlun, sonbeşiyin, on səkkiz yaşı hələ tamam olmayan Caynaq cəbhəyə gedəndə də sən dişlərini qıcadın, amma dinmədin, dözdün.

Caynaq görünür.

C a y n a q . Ana, muştuluğumu ver, muştuluğumu ver! Şad xəbər gətirmişəm! Qasımdan kağız gəlib!

T o l q o n a y . Əliman! Əliman! Muştuluq ver! Qasımdan kağız var!

Ə l i m a n (görünərək). Ana, diliñə qurban olum. İki ay idi ki, bircə kəlmə də yazmırı! Demək, sağ-salamatdır!

Qadınlar yüyürüb həyətə doluşur.

Q a d ı n l a r (II qadın). Oxu görək, Əliman, ərin nə yazır?

A n i s ə . Bəlkə, bizimkilərdən bir şey bilir?

X e d i c ə . Oxu görək!

Ə l i m a n . Bu saat, mənim əzizlərim, bu saat!

Ağlayır, gülür, oxuya bilmir.

C a y n a q . Bura ver görüm, adamlar gözləyir axı, ver oxuyum. (*Məktubu alıb oxuyur.*)

*Əliman çömbəltmə oturub,
yerdən qar götürüb alnına qoyur.*

Qasım yazır ki, iki dəfə Moskva yaxınlığında müdafiədə durub, hər dəfə döyüşdən salamat çıxb. Yazır ki, almanlar zəifeyib, onların dişlərini qırmışıq, Qasımın alayı hələ dincini alır. İndi də əziz anam Tolqonaya, kəndin bütün qo-

calarına, qonşumuz Aysaya, oğlu Bektaşə, qardaşım Caynağa, mənim sevimi Əlimanıma salam söyləyim. (*Məktubu Əlimana verir.*)

Ə l i m a n (ayağa qalxır, yavaşca). Hə, indi də gedək işimizə. (*Gülüm-səyərək kor adam kimi yavaş-yavaş kənara çəkilir, dinməzcə ətrafa nəzər salır, qadınlar dağlışır.*)

C a y n a q (Əlimana). Bir özünə gəl, ayıl. (*Onu silkələyir.*) Başa düşürsənmi, indi bütün kənd səni lağa qoyacaq. Bir məktubu da oxuya bilmədin, vay, vay! Mən də Qasıma yazacağam, deyəcəyəm ki, sənin arvadını məktəbə yazardımişam, təzədən birinci sınıfə, əlifba öyrənməyə!

*Əliman zarafatla onu döyəcləyir,
Caynaq onun əlindən çıxmaq istəyir,
onlar gülüşərək bir-birini qovurlar.*

Dayan, Əliman, dayan! Mane olma, bu gün işim çoxdur. Gərək odun yaram, ot daşıyam, axuru təmir edəm.


Əliman qaçıb gedir.

T o l q o n a y . Nə oldu ki, hərbi komissarlıqdan səni belə tez buraxdilar? Yoxsa tamam azad elədilər?

C a y n a q . Yox, ana, sabah yenə gedəcəyəm. İcazə verdilər ki, bir gün evdə qalıb. Bu dəfə bizi çox saxlayacaqlar. Dedim nigarən qalmayan.

T o l q o n a y . Bəs sənin kürkün hanı?

C a y n a q . Məni bağışla, ana, onu başqasına verdim...



Tolqonay (Hüsniyyə Mürvətova), Caynaq (Elçin Muradov)

To l q o n a y . Verdin? Kimə?

C a y n a q . Bilirsənmi, ana, stansiyada dörd uşaq vardı, köçüb gələnlər dən, böyük oğlan lap çılpaq idi, soyuqdan tır-tır əsirdi... Açığın tutmasın, ana...

To l q o n a y . Yox, acığım tutmur, Caynaq.

*Caynaq həyətdə işləməyə başlayır,
nəyə isə mismar vurur, bərkidir.*

Niyə özünə iş açırsan, oğul, hələ vaxt var, yayda təmir edərsən.

C a y n a q . İki vaxt var ikən görmək lazımdır, sonra vaxt olmayıacaq.

To l q o n a y . O zaman heç nəyə gümanım gəlmirdi. O, könüllü cəbhəyə getdi. Biz xəbər tutanda gec idi, Caynaq yol gedirdi. Stansiyadan yoldaşı ilə bizi kağız göndərmmişdi. Əlimanla məndən üzr istəyirdi ki, xəbərsiz gedib. De-yirdim ki, belə yaxşıdır, birdəfəlik olur.

Caynaq, mənə qulaq as! Vicdan əzabı çəkmə, yox, mən səndən inciməmişəm. Mən hələ o vaxt səni bağışladım, Caynaq, mənim sonbeşiyim, gözüüm işığı, gülərüz balam!

Dünyadaancaq yaxşı işlər qalır, hər şey yox olub gedir. Sənin də yaxşı işin yaşıyır. Sən çoxdan həlak olmusan, itkin düşmüsən. Başına nə gəldiyini heç kəs bilmir, döyüsdəmi həlak oldun, ya sənə bir gülə dəydi, yoxsa əsir düşdün, bataqlıqda boğuldun? Sən lap cavankən getdin, on səkkiz yaşında, insanların xatirində o qədər də qalmamışan. Amma mənim yadımdasən, cəbhəyə necə getdiyini hər dəfə xatırlayıram, bunu mənə deməyə ürək eləmədin, cünki məni sevirdin, mənə yazığın gəlirdi. Kürkünü stansiyada bir uşaqa bağışladığın yadımıma gəlir. Bəlkə, o, böyük kişi olub, hərdən o da səni xatırlayır, oğlan uşağı

kimi, çünkü indi sən ondan çox-çox cavansan, o isə səndən böyükdür. Ancaq sən onun müəllimi olmusan. Axi yaxşılıq yola tökülməyib ki, onu təsadüfən tapıb götürəsən. İnsan yaxşılığı insandan öyrənir.

Oğlum, mənə ağır gəlir ki, sən həyatın on iki çıçeyindən birini də üzmədin. Sən təzəcə yaşamağa başlamışdır, heç bilmirəm ki, sən hansı qızı sevirdin...

Ürəyimdə axırıncı ümid çrağı yanır, tezliklə o da sönəcək. Ancaq hər şey yadımdadır, həmin uğursuz günü də xatırlayıram. Qocanın dalımcı şumluğa gəldiyi günü.

Ağsaqqal görünür.

Ağsaqqal, yaxşı vaxtında geldiniz. Şumun başlanmasına xeyir-dua ver.

A ğ s a q q a l . Taxılçıların pənahı Diykan baba köməyiniz olsun, məhsulunuz sel kimi aşib-daşın. (*Tarlaya nəzər saldı. Sükut*). Səni, Tolqonay, rayon böyüklerindən kim isə çağırır. Əmr elədi ki, idarəyə gələsən. Mən də sənin dalınca gəldim.

T o l q o n a y . Yaxşı, Ağsaqqal, bu saat gedək. Uşaqlar, mən axşama qayıdacağam. Gələcəyəm işinizi yoxlayım!

Tələsmədən gedirdik. Ordan-burdan, güzəranımızdan danışındıq.

A ğ s a q q a l . Çox sağ ol, Tolqonay. Sağ ol ki, ilin-günün bu ağır vaxtında at belində camaatın harayına çatırsan. Sən qadın olsan da, bizim hamımızın böyüyümüsən. Belə də dayan, Tolqonay, yəhərdə möhkəm otur. Əgər başımıza bir iş gəlsə, biz hamımız sənin dayağınıq, sən də bizim. Əlbəttə, sənin üçün də çətindir, bilirik. İnsan taleyi dağ ciğirinə benzəyir: gah qalxır, gah enir, gah da görürsən, irəlidə uçurum dayanıb. Olur ki adam tək bacarmır, gücü

çatmir, amma el yığışında öhdəsindən gəlirsən... Bəli, bizim fani həyətimiz belədir...

T o l q o n a y . Biz gəlib küçəyə çatdıq. Həyətimizin yanında gözümə çoxlu adam dəydi.

A ğ s a q q a l . Düş, Tolqonay, sənə tələsmək lazımdır.

Sükut. Tolqonay təəccübə ona baxır.

Sən gərək yəhərdən düşəsən, Tolqonay.

Əliman gəlir, ciyində kətmən tutub.

Qadınlar ona yaxınlaşıb kətməni ciyindən götürürərlər.

Qadınlardan ikisi Tolqonaya yaxınlaşıb
onun əllərindən tuturlar.

T o l q o n a y . Sizə nə olub? Nə eləmək istəyirsiniz?

A y ş a . Toxtaq ol, Tolqonay, iki laçınımız əlimizdən gedib. Suvankul da, Qasım da həlak olublar.

Fəryad, aqlaşma səsi.

Qadınlar Əlimanı tutub saxlayırlar, onun əllərini
burub arxasında tuturlar, o isə var qüvvəsi ilə çırpinır,
qadınların əllərindən çıxməq isteyir. Tolqonay da özünü onun
üstünə atmaq isteyir. Əliman Tolqonayın boynuna sarılır.



Ayşa (Əməkdar artist Səmaya Sadıqova)

Ə l i m a n . Ay ana, biz dul qaldıq, ana! Bədbəxt olduq! Günəşimiz söndü.
Qara günə qaldıq, ana! Qara günə!

*Qaranlıq çökür. Sonra ayrı işiq yanır. Tolqonayla Əliman
hərəkətsiz oturublar, başlarına qara matəm yaylığı örtüblər.
Sədr yavaş-yavaş onlara yaxınlaşış kağız uzadır.*

S e d r . Qara kağızlarıdır, alın, saxlayın. Qasımın qara xəbəri on beş gün
olar ki gəlib. Moskva yaxınlığında hücum vaxtı həlak olub. İnanmaq istəmirdik.
İstəmirdik ki, əl-qolunuz boşalsın... Dünən də Suvankulun qara xəbəri gəldi.
Əlacsız qaldıq. Həqiqəti deyəsi olduq. İkisini də bir gündə.

Sükut.

A ğ s a q q a l . Düz bir il də yas saxlasayıq, az olardı. Onlar həmişə yad-
daşımızda yaşayacaqlar. Amma dirini öldürmək olmaz. Sizə icazə veririk ki,
adət xilafına işə çıxasınız. Ürəyinizə toxraqlıq verin. Bizə qoşulun. Düşməndən
gəlin intiqamı belə alaq.

*Əliman ayağa qalxır, yaylığını bağlayır,
kətmənini götürüb gedir. Hamı da onun dalınca.*

T o l q o n a y . Daha danışmağa bir şey qalmadı. Yenə belimə qurşaq bağ-
ladım, yenə briqadir atını mindim.

Özümü itirsəydim, taleyimdən küssəydim, əllərimi boşaltsaydım, bəs Əlima-
nın hali necə olardı? Yazıq özünü elə didib tökürdü ki, mən qorxuya düşürdüm.

Yaz vaxtı idi, briqadamız arx qazırdı. Bir dəfə biz işi təzəcə qurtarmışdıq, camaat evinə dağılışırdı. Mən at belinə qalxmaq istəyirdim ki, birdən Əlimanı gördüm. Demə, o getməyibmiş. Tək qalib, herik¹ yerində lalə yiğirdi. Mən onun əlindəki çiçəkləri görəndə alnıma isti tər gəldi. Onun bir vaxt gülxətməyi yığıdıqı yadına düşdü. Bax, beləcə, əlində bir dəstə çiçək tutmuşdu. Amma onda ləçəyi qırmızı, əlindəki çiçəklər ağ idi. İndi isə qara ləçək bağlamışdı, əlində tutduğu çiçəklər qırmızı idi. Bütün fərqi bunda idi. Əliman başını qaldırdı... Birdən üzüqöylü yerə yixildi, əlindəki çiçəkləri didib tökməyə başladı, yeri döyəclədi. Sığrayıb durdu, herik yeri ilə birbaş geniş yola təref yüyürdü. Mən qorxdum, onun dalınca qaçdım.

Əliman! Dayan! Sənə nə oldu? Dayan, Əliman.

Əliman dayandı.

Ə l i m a n . Ana! Mənə heç nə demə. Ana! Heç nə demə! Demə, yox! Bir oraya bax, ana, gör günəş necə işiq saçır. Bir bax, gör necədir, çölə bax, hər yan güllük-çiçəklilikdir! Qasım qayıtmayacaq, hə? Heç vaxt qayıtmayacaq?

To l q o n a y . Yox, heç vaxt qayıtmayacaq.

Ə l i m a n . Bağışla məni, ana. Ora qaçıb getmək, orda onunla bir yerdə ölmək istəyirdim.

To l q o n a y . Mən bir söz demədim. Əgər mən ağılli, uzaqqörən ana ol-sayıdım, gərək ona deyəydim: "Sən tək deyilsən, sənin kimi çoxları dul qalib, – saymaqla qurtarmaz. Dözümlü ol. Sənə bu sözləri eşitmək ağır gəlsə də, gərək deyəm – Qasımı yadından çıxar. Olan oldu, keçən keçdi. Özünü öldürüb

¹ Herik – şumlanıb dincə qoyulmuş torpaq.

qurtarma. Sən hələ cavansan, gərək yaşayasan". İndi özümü qınayıram ki, niyə bu ağır, ancaq yeganə doğru sözü ona deyə bilmədim...

Ana Torpaq, de görüm, Suvankul kimi, Qasım kimi adamlar həlak olanda niyə dağlar yerindən qopmur, niyə göllər yerindən kükreyib daşdır? Mənə de görüm, ana torpaq, düzünü de: insanlar müharibəsiz yaşaya bilərlərmi?

T o r p a q . Sən çətin sual verdin, Tolqonay! Xalqlar var idi, müharibələrdə yox olub getdi, şəhərlər var idi, yanıb külə döndü, üstünü qumlar örtdü, əsrələr var idi ki, mən insanların ləpirini görməyi arzulayırdım. Hər dəfə insanlar müharibə başlayanda onlara deyərdim: "Dayanın, qan tökməyin! Yer üzündə yaşayan insanlar, sizə nə lazımdır – torpaqmı? Bu da mən – Torpaq! Mən sizin hamınız üçün birəm, siz hamınız da məndən ötrü eynisiniz! Mənə sizin müharibəniz gərək deyil, dostluğunuz, zəhmətiniz gərəkdir! Şirima bircə dən atın, mən sizə yüz dən verim. Yerə bircə çubuq basdırın, mən sizinçün çinar böyüdüm. Bağ salın – mən sizi meyvələrə qərq edim. Mal-qara saxlayın – mən ot olum. Evlər tikin – mən divar olum". Tolqonay, sən də soruştursan – insanlar müharibəsiz yaşaya bilərlərmi? Bu məndən yox, sizdən, insanlardan asılıdır, sizin iradənizdən, ağılinizdan asılıdır.

İKİNCİ HİSSƏ



Tolqonay (Hüsniyə Mürvətova), Birinci Sünbüл (Zülfüyyə Məmmədova),
İkinci Sünbüл (Günel Həmidova), Üçüncü Sünbüл (Aynur Abbasova),
Dördüncü Sünbüл (Arzu Ağayeva)

To l q o n a y . Müharibə gedirdi, düşməni addımbaaddım qovurduq. Ancaq yaşayışımız gündən-günə çətinləşirdi. Payızda hara getsəydin, başaq yiğirdilar, bostanlarda kartof qazib çıxarırdılar, amma qışın ortasından acliq başlanırı.

Əməkgünə¹ biz bir şey almırıq, olan-qalanı da çoxdan yeyib qurtarmışdıq. Nə edə bilərdik?

Fikirdən yorulmuşdum, gecələr yatmırıq. Ağlıma belə bir fikir geldi: kənd-dən aralı boş qalmış sahəni şumlayıb əkək, məhsulunu isə adambaşına bölək. Götür-qoy elədim, briqadamı yiğdim. İclasə yox, elə-belə, bir ailə kimi məş-vərət eləməyə.

Gəlin fikirləşək, özümüzə bir çarə tapaq. Tarlaya səpilənə göz dikə bilmərik. Özünüz bilirsınız, onun hamısı cəbhə üçündür. Əgər toxum tapsaq, çoxuşaqlı-lara, qocalara, yetimlərə kömək etməkdən ötrü taxıl səpə bilərik. İndi əlacımız ona qalib ki, hər birimiz kisənin, çuvalın dibində dar güne saxladığımız dəni toxumluq verək. Mənə acığınız tutmasın, gəlin bir tikəni boğazımızdan kəsək, ac qalaq – biçinə qədər süd-qatıqla birtəhər dolanarıq, dözərik. Mənim əziz-

1 Əməkgün – işçilərin əməyini hesablama vahidi

lərim, öz xatirinizə, uşaqlarınızın xatırınə azacıq tab gətirin. Kömək edin, hələ səpinə vaxt var.

Məsləhət vaxtı hamı mənim fikrimə şərik oldu. Amma deyiləni həyata keçirəndə çətinə düşdüm, düzü, məni dəhşət bürüdü.

Tolqonay əlləri ilə üzünü örtür – keçmiş yadına düşdü.

Qadınlar taxılı verib, keçib gedirlər. Çoxu ağlayır:

“Götür, axır-uxurudur”. “Götür, qoy hamımız acıñdan qırılaq”.

“Səni görüm lənətə gələsən”. “Bu müharibəni lənətə gəlsin”.

“Lənət belə yaşayışa”.

Qonşum Ayşa ilə rəftarımı heç vaxt yaddan çıxartmaram. Axi Ayşa azarlı idi. Çox tez dul qalmışdı, əri hələ davadan qabaq ölmüşdü. Tək qalmışdı, tez-tez də xəstələnirdi. Gözünün ağı-qarası bir oğlu var idi – Bektaş. O vaxt oğlu işləyirdi, qeyrətli oğlandı. Hələ balacılığından mən onu çox istərdim. Həyətlərə də biz onun arabasında getmişdik.

Bektaş görünür.

B e k t a ş . (Tolqonaya balaca bir kisə verir). Tolqonay xala, bax elə bunu verdilər, deyirlər ki, daha yoxdur.

T o l q o n a y . Bektaş, sizin evdə necə, bir şey varmı?

B e k t a ş . Bir az var. Sobanın dalında, balaca bir torbadadır.

T o l q o n a y . Onda get, gətir.

B e k t a ş . Yox, Tolqonay xala, özünüz gedin. (Gedir).

Ayşa görünür.

Keçənin üstündə oturub, belinə yun şal bağlayıb.

T o l q o n a y . Ayşa, hamının verdiyini almağa gelmişəm.

A y ş a . Nəyimiz varsa, bax oradadır.

T o l q o n a y . Nə qədər olsa. Kef üçün vermirsən. Toxum üçünsür. Şum hazırkı, səpini gözləyir. Ayşa, ləngitmə. Özün bir fikirləş, biz on-on beş gün dolana bilərdik. Amma gələn qışı da, yazı da fikirləş. Oğlunun xatırınə xahiş edirəm, Ayşa. O, küçədədir, arabada gözləyir.

A y ş a . Əgər bir şey olsaydı, elə bilirsən, verməzdim? Sən ki özün bilirsən, Tolqonay, axı mən sənin qonşunam...

T o l q o n a y . İndi mən sənin qonşun deyiləm, briqadıram! Ayşa, mən sənin bu dənini götürürəm!

Ayşa arxasını çevirdi.

Bax, Ayşa, yarısını götürürəm. Aciğın tutmasın.

Ayşa üzünü çevirdi. Tolqonay cəld özünü evdən bayırə atdı.

Eh, niyə mən torbanı yerinə qoymadım? Axi mən nə biləydim ki, yiğdiğim toxumun başına nə iş gələcək?

İki iri kisə taxıl yiğilmişdi. Dəni xəlbirləyib sovurmuşduq, zir-zibildən təmizləyib, bircə-bircə arıtlamışdıq. Toxumu əkin yerinə özüm apardım. Uşaqları gözətçi qoydum. Səhər açılanda əl ilə səpmək isteyirdim.

A photograph of three women performing on stage. The woman in the center wears a dark, long-sleeved dress with a grey headscarf and a grey skirt. She is gesturing with her hands. To her left, another woman in a light blue dress with a brown vest and a white headscarf also gestures. To the right, a woman in a dark blue dress with a white headscarf holds up her hand. The background is dark, and some yellow stalks are visible in the foreground.

Tolqonay (Hüsniyyə Mürvətova)
Əliman (Ülviyyə Rza)
Ayşa (Səmaya Sadıqova)

Axşam işdən evə qayıtdım. Nədənsə ürəyim təşviş içinde idi. Atı minib getdim. Yaxınlaşanda ətrafda heç kəsi görmədim. Qorxdum. Atı komanın yanına çapdım, yerə tullandım. Uşaqları komada əl-qolu bağlı yerə uzatmışdılar, döyülməkdən onların üstü-başı qana bulaşmışdı.

– Toxum hanı?

– Oğurladılar! Bizi də döydülər!

Ömründə atı o gecəki kimi çapmamışdım. Əgər mənim evimi yandırsaydılar, qarət etsəydiłər, heç bir şey deməzdəm. Əgər payızda xırmandan on kisə taxıl oğurlansa idi – dözərdim. Amma həmin toxumdan ötrü, bizim gələcək taxılımızdan ötrü mən bu əllərimlə oğruları boğardım. Atı çapa-çapa fikirləşirdim, toxumu kim götürə bilərdi, kim? Deyirlər ki, bizim kəndli Cəşengül ordudan qaçıb, özü kimi dostlarından ikisi də ona qoşulub, dağlarda gizlənirlər.

Demə, mən oğruların izinə düşmüşəm. Çox çəkmədi ki, onları gördüm. Ataların nallarından sıçrayan qıqlıcmıllar gözümə dəydi. Oğrular qaçırl, kisələri də yəhərin üstündə aparırdılar.

Çığırır.

Kisələri yerə qoyun, toxumdur! Yerə qoyun! Toxumu aparmayın! Dayan, səni tanıyıram! Sən Cəşengülsən! Sən Cəşengülsən! İndi mənim əlimdən qurtara bilməzsən! Dayan!

Atəş açılır, Tolqonay yuxılır.

Cəşengül! Səni lənətə gələsən! Davada ölenlərin naləsi səni tutsun, Cəşengül! Uşaqların ahi tutsun səni, Cəşengül!

Mən uzanmışdım, əsla tərpənmirdim. Fikirləşirdim ki, özümü necə öldürm. Yaxınlıqda bir sıldırıım qaya olsayıdı, sürünerdim, özümü başı üstə qaya-dan atardım.

Sükut. Tolqonay çətinliklə, yavaş-yavaş qalxır.

Uşaqlar məni arabada evə gətirdilər. Xeyli vaxt yorğan-döşəkdə sərili qaldıım. O günlər çoxu mənə baş çəkməyə gəlirdi. Sağ olsunlar. Daha çox ona görə sağ olsunlar ki, heç kəs məni məzəmmət eləmədi, heç kim yadına salmadı, sanki elə bir şey olmamışdı.

Vaxtilə Suvankulun əkdiyi qoca alma ağacı həmin yaz elə çiçəklənmişdi ki, elə bil təzədən cavanlaşış, həvəsə gəlmişdi. Hava da təmiz idi, uzaqlarda dağlar görünürdü. Mən də həyətdə oturub ətrafa tamaşa edirdim. Bu vaxt poçtalyonumuz qoca Temirçal gəlib çıxdı.

Temirçal alma ağacının altında oturmuş Tolqonaya yaxınlaşıր.

T e m i r ç a l . Salam, Tolqonay, necəsən?

T o l q o n a y . Sağ ol, Temirçal, yavaş-yavaş sağılaram. Otur, bir az dincəl.

T e m i r ç a l (öskürə-öskürə). Yox, oturmuram, sağ ol, tələsirəm... Öskürək mənə yaman əziyyət verir, deyəsən, keçən həftə soyuq dəyib... (Söz deyirmiş kimi). Deyəsən, axı sənə bir kağız var. (Kağızı çantasından çıxarı).

T o l q o n a y . Bəs niyə gələn kimi demədin? Kimdəndir?

T e m i r ç a l . Deyəsən, Maselbekdəndir.

T o l q o n a y . Bəs niyə həmişəki kağızlarına oxşamır? Üçkünc deyil, ağız zərfə qoyulub, hərfləri də ayrı cürdür?

Temirçal susur.

Əllərin niyə əsir? Di əyləş, ayaq üstə qalma, otur, oxu görüm.

Temirçal titrək əlləri ilə zərfi açıb oxuyur.

T e m i r ç a l . “Ana, vaxt gələr, sən məni başa düşərsən, inanarsan ki, mən düz hərəkət eləmişəm. Mən heç zaman müharibədə qəhrəmanlıq göstərmək həvəsində olmamışam. Mən müəllim olmaq istəyirdim. Ən böyük arzum bu idi. Nə edim ki, əlime tabaşır və işarə çubuğu yerinə silah götürdüm, əsgər oldum. Mən uşaqlara bircə dərs belə deyə bilmədim.

Düz bir saatdan sonra vətənin tapsırığını yerinə yetirməyə gedirəm. Sağ qayıdacağımı güman yoxdur. Mən ona görə gedirəm ki, hücum vaxtı yoldaşlarımdan çoxu sağ qalsın. Mən xalq üçün, qələbə üçün, insan gözəlliyyi üçün gedirəm.

Bu mənim son məktubumdur. Bu mənim axırıncı sözlərimdir. Bağışla məni, ana, dərdini artırdığım üçün məni bağışla. Belə yaşamağı mənə həyat özü öyrədib. Bu mənim öyrətməli olduğum uşaqlara verdiyim ilk və son dərsdir.

Ağlama, ana, heç kəs ağlamasın.

Bağışla, ana, əlvida!

Əlvida, mənim dağlarım – Ala-Too! Mən sizi nə qədər sevirdim!

Oğlun müəllim-leytenant Maselbek Suvankulov.

Cəbhə, 9 mart 1943-cü il. Gecə saat 12”.

Məktub oxunduğu vaxt qadınlar səssizcə həyətə girirlər.

Onlar Tolqonayın qoltuğuna girib qaldırlırlar.

T o l q o n a y . Ağlamayın, heç biriniz ağlamayın. Heç kəs ağlaması... Görürsünüzmü, mən heç ağlamıram... Mən oğlumun son arzusuna əməl edirəm – o yalvarıb ki, mən ağlamayıbm.

Ortancıl oğlumu da mən belə itirdim. Onun papağı mənə qaldı. Ondan mənə qalan təkcə əsgər papağı oldu.

Mən qəhrəmanların qabağında baş əyirəm, oğlum Maselbekin də. Onun şöhrəti ilə fəxr edirəm. Amma heç bir şey, heç bir şöhrət mənə onun yerini verə bilməz. Qoy bütün analardan soruşsunlar. Heç bir ana belə şöhrəti istəməz. Analar uşaqlarını yaşamayaq üçün, yer üzündəki adı xoşbəxtlik üçün doğurlar...

T o r p a q . Sən haqlısan, Tolqonay. Mən həmin baharı, qələbə baharını xatırlayıram. Siz adamların cəbhədən qayıdan əsgərləri qarşılılığı günü həmişə xatırlayıram. Amma, Tolqonay, mən indi də deyə bilmərəm ki, o vaxt nə çox idi: sevinc, yoxsa dərd, kədər?

Pauza. Əliman yüyürərək gelir.

Ə l i m a n . Ana, tez ol, yiğiş. Camaat əsgərləri qarşılıramağa gedir.

Bir dəstə adam görünür – beli bükülmüş qocalar və qarılar, qadınlar, uşaqlar və qoltuq ağaclarına söykənən yaralılar.

Oğlan uşaqları ağacların başına dırmaşmışlar.

Səslər (astadan).

A ğ s a q q a l . Yoldan ötenlərdən biri dedi ki, əsgərlər evlərinə qayıdırılar...



Əliman (Ülviyyə Rza), Tolqonay (Hüsniyyyə Mürvətova)

T e m i r ç a l . Eşidirsinizmi, əsgərlər, əsgərlər evlərinə qayıdırılar...

I I q a d ı n . Deyirlər ki, stansiyaya iki eşalon gəlib, bütün kəndlərdən cavanlar var orda.

T e m i r ç a l . Onlar bu saat yol gəlirlər, indilərdə gəlib çıxarlar...

X e d i c ə . Deyilənlər doğrudur?

A ğ s a q q a l . Doğrudur!.. Bu gün mən yaxşı bir yuxu görmüşəm...

O ğ l a n . Gəlirlər!

Pauza. Səs-küy.

S e s l e r (I qız). Hani? Hani bəs gəlirlər? Hani?

Pauza

T o l q o n a y . Qabaqda baş yolda bir araba göründü. Kəndimizə gedən ciğira çatıb dayandı. Arabadan bir əsgər yerə tullandı. O, şinelini, çantasını götürüb, bizə tərəf irəlilədi, heç kəsin cinqırı çıxmadı. Hamı təəccübə, dinməz-söyləməz yola baxındı, vur-tut bircə əsgərin gəldiyi yola. O yaxınlaşdı. Amma heç kəs yerindən qımlıdanmadı.

Adamlar heyrət içində susur. Əsgər yaxın gəlir.

Çaşib qalır, dayanır. Nə edəcəyini bilmir.

Q i z u ş a q ı . Bu ki mənim qardaşımdır! Aşıralı! Aşıralı!

Başından qıyğacını açaraq əsgərin üstünə cumur.
Kiçik qızın dalınca oğlan uşaqları, cavan qızlar,
hamı qaçıb gedir.

S e s l e r . Hə, odur, Aşırıldır! Özüdür ki var!

Kiçik qız əsgəri qucaqlayıb öpür.

Ə l i m a n . Hani? Bəs mənim Qasımım hani? Hardadır mənim Qasımım?

Ağlaşma. Çığırkı

A ğ s a q q a l . Bəs qalanlar hani? Mənimki hani?

T e m i r ç a l . Bəs mənimki?

A y ş a . Bəs o birilər harda qaldı?

I I q a d i n . Bəs hamısı nə vaxt qayıdacaq?

Ə s g e r . Qayıdacaqlar, mənim əzizlərim, hamısı qayıdacaq. Tezliklə qayıdıləb gələcəklər! Hamısı gələcək.

Adamlar yox olur.

T o l q o n a y . Biz səni çox gözlədik! Salam, qələbə, salam! Bizim göz yaşlarınıza bağlısla. Əfv et bizi, əfv et, qələbə. Məni əfv elə ki, o dəqiqələrdə Caynağı, Maselbeki, Qasımı, Suvankulu fikirləşirdim. Onlardan heç biri qayıtmadı. Məni əfv et, qələbə, məni bağlısla...

Əliman Tolqonayla tək qalır.

Əliman hərdən gözlənilmədən huçqırır,
ağır-agır köks ötürüb ah çekir, sanki havasızlıqdan boğulur.
Üzü tutqundur. Gözlərini yerə zilləyib, başı aşağı,
məyus-məyus nə barədə isə dərin fikrə gedib.

Mən bilirdim Əliman nəyi fikirləşir. Özlüyümdə ona deyirdim. "Nə eybi var, mənim əziz gəlinim, görünür, ayrılmali olacaqıq. Sən indi, olsun ki, Qasımdan birdəfəlik əlini üzəmüsən. Nə etmək olar? Ölənlə ölmək olmaz. Ömürlük dul qala bilməzsən. Biz səninlə ana ilə qız kimi dolanmışıq. Gedəsi olsan, sənə öz qızım kimi xeyir-dua verəcəyəm, dua edəcəyəm ki, xoşbəxt olasan. Səndən təkcə bir ricam var: getsən, hərdən məni yad et. Axı mən onda tək-tənha qalıram, əlim hamınızdan üzülür. Bu qoca vaxtımda bir təsəllim də yoxdur. Mənə nəvə verə bilmədin, bir üzü qız, bir üzü gəlin qaldın. Bəlkə də, sənin üçün belə daha yaxşıdır. Sən mənə baxma. Mən günümü görüb, dövranımı sürmüşəm. Amma sən yaşamalısan. Nə vaxt getmək fikrinə düşsən, mənə deyərsən".

Ə l i m a n . Ana, niyə belə məyus oldun? Yoxsa həyatdan tamam bezib-sən? Yox, belə eləmə, ana. Başa düşürəm, ağırdır. Amma sən mənim döyümlü anamsan. Sən mənim... Sən mənim gözəl anamsan. Gəl, bax bu təpəcikdə əyləşək, söhbət eləyək, ana.

T o l q o n a y . Yaxşı, əyləşək, söhbət edək.

Ə l i m a n . Hə, bax belə, ana. Müharibə qurtardı. Getsin, gəlməsin. Yeqin, sən fikirləşirsən ki, indən belə necə dolanacaqıq... Fikir eləyirsən ki, bizim xoşbəxtliyimizdən heç bir şey qalmayıb, lap bircə qırıq da? Hə?.. Ola bilməz ki, dördündən biri də qayıdıb gəlməsin. Yox, bir dayan, ana, sözümüz kəsmə,

mənə qulaq as, ana, sən mənə inan, ürəyimə damıb: gərək Caynaq qayıtsın. İtkin düşüb – demək, salamatdır. Axi heç kəs onun öldüyünü görməyib. Bəlkə də, əsir düşüb, ya da partizanlarla bir yerdədir, meşələrdə gizlənir. Bir də gördün qayıtdı gəldi. Ya da hardasa ağır yaralıdır, xəbər verə bilmir. Hər şey ola bilər. Görərsən, qayıdib gələcək. Özü də qəfildən. Gəl gözləyək, ana, vaxtından qabaq əlimizi üzməyək. Axi özün eşitmisən, olub ki, qara kağızı gələn sağ-salamat qalıb, o da qaldı itkin düşmüş ola. Mən inanıram, biliram ki, bizim Caynaq salamatdır, tezliklə qayıdib gələcək. Axi heç ola bilməz ki, böyük bir ailədən heç kəs qayıtmassisn. Gəl bir az gözləyək, ana, çox gözləmişik, bir az da gözləyək. (*Tolqanayı qucaqlayır, ona siğınır*).

Pauza

Ana, kotanımız orda boş qalıb. Tez ol gedək! Torpaq quruyur.

Yağış yağır.

T o l q o n a y . İslanacağıq! Qaçıb gözləyək, yağış kəssin!

Ə l i m a n . Zərər yoxdur, ana, heç nə olmaz! Bax gör necə yağır! Bir bax nə təmiz yağışdır! İl bərəkətli olacaq! Yağ, yağışım, yağ, yağ, dayanma, yağ!

Atilib-düşür, gülür, oxuyur.

Gözlə, yığışım,
Gedək, yağışım!..

Hə, lap yaxşı oldu, yağış yağıdı, qarğıdalını da səpərik!

*Əliman kiçik vedrədə isladılmış qarğıdalı dənələrini gətirir.
Bir dolu ovuc şışmiş iri dənələrdən götürür.*

Ana, məhsul yetişənə kimi kaş Caynaq da gəlib çıxsın! (*İlk ovucu torpağa səpələyir.*) Görəcəksən, ana, sözüm necə düz olacaq. Caynağa sütlə qarğıdalını isti küldə mən özüm bişirəcəyəm. Yadındamı, o, həmişə qarğıdalı üstündə mənimlə dalaşardı. Bir dəfə isti qarğıdalını küldən çıxarıb qoynunda gizlətdi. Məndən qorxub qaçanda qarğıdalı qarnını yandırmağa başladı. İlan vuran kimi qırılırlırdı. Sonra sinəsinə bir vedrə su çılədi. Mən səfəh də ona kömək eləmək əvəzinə, gülməkdən qəşş eləyirdim, deyirdim ki, “Sənə bu da azdır! Sənə bu da azdır!” Yadına gəlirmi, ana, hə?

Əliman yox olur.

T o r p a q . Hə, Tolqonay, siz Caynağı çox gözlədiniz.

T o l q o n a y . Elədir, çox gözlədik, ana torpaq. Qarğıdalı bir dəfə yox, iki, üç dəfə yetişdi, amma bizim Caynaq qayıtmadı ki, qayıtmadı. Onun haqqında heç bir xəbər çıxmadi.

Həyat öz işində idi. Dolanışq yüngüllesirdi. Müharibə də adamların xatirində tutqunlaşır, ürəklərdən onun izləri silinib gedirdi. Amma biz Əlimanla heç cür rahat ola bilmədik. Bunu heç kəs hiss eləmirdi, amma ikimiz də həmişə ürəyimizdə bir şeyi fikirləşirdik. Əgər mənim gəlinim Əliman olmasayıd, əgər o mənimlə bu cür mehribanlıq etməsəydi, mən özümü çox yormazdım. Ona açıq deyərdim ki, get, bala, bəsdir gözlədin, get, indi də özünə ər tap. Əlimana bu sözləri deməyə dilim gəlmədi.



Tolqonay (*Hüsniyyə Mürvətova*)
Əliman (*Ülvüyyə Rza*)

Demə, hər sözün öz vaxtı var, közərmış dəmir kimi söz də döyülə bilər. Vaxtı əldən verdin, söz soyuyur, daşa dönür, ürəyə ağırlıq edir. Bundan da yaxa qurtarmaq asan iş deyil. Vaxt gedirdi, daha gec idi...

Heç özüm də bilmirəm ki, bu iş necə oldu.

Qırx altıncı ilin payızında cavan bir çoban buradan dərə ilə öz sürüsünü suya aparırmış. O vaxtlar tez-tez toyalar olurdu. Kim isə oğlunun toyunda at üstündə oynanılan kök boru¹ oyunu təşkil etmişdi. Birdən küçədən at ayaqlarının səsini eşitdim, kim isə çapıb getdi. Tez qaçdım ki, görüm kimdir. Həmin çoban idi. Darvazamızın ağızında keçi cəmdəyi var idi.

Çoban görünür, ağzında qamçı tutub.

Gimnastyorkasının² qolları çirməklidir.

Bu nədir belə, oğul?

Ç o b a n . Evdə adam var?

T o l q o n a y . Sənə kim lazımdır?

Ç o b a n . Heç kəs... Bu keçini əlimdən saldım... (Arabir dönüb o tərəfə, bu tərəfə baxır, keçini götürüb gedir.)

T o l q o n a y (tək). Əlimdən saldım... Əgər keçini evə gətiribsənsə, gərək ev sahiblərinə verəsən – adət belədir... Ola bilsin, doğrudan da, təsadüfən yerə

1 Gök boru (bəzi mənbələrdə Kok boru) oyunu. Qırızların milli oyunu. Mənası Göy Qurd deməkdir. Oyun zamanı iştirakçılar bir-birindən atın üstündəki keçini almağa çalışırlar. Müharibə vaxtlarında bu oyunu evdə qalan gənclərin döyüş qabiliyyətini və at üzərindəki hünərlərini itirməməsi üçün tətbiq ediblər. Zaman keçidkə isə oyun toylarında oynamınağa başlayaraq ənənəvi hal alıb.

2 Gimnastyorka – hərbi biçimli üst köynəyi

salıb... Onda bəs niyə keçi küçədə deyildi, darvazanın lap yanında idi?.. Bu nə demək idi?..

Əliman evdən çıxdı.

Başında güllü yaylıq, əynində ipək paltar vardı.

Tez Tolqonaya nəzər saldı, gözlərini yerə dikdi, utandı.

Ə l i m a n . Mən getdim, ana... Bayrama gedirəm... (tez gedir).

Tolqonay onun dalınca baxır

T o l q o n a y . Hə, çoban elə bundan ötrü bura gəlibmiş. Hə, elə buna görə neçə gündür ki, Əliman axşamlar su gətirmək üçün çaya gedir, özü də gec qayıdır. Halbuki həyətin dalındaki arxda su doludur. (Arxasında *baxıb öz-özünə deyir*.) “Əliman, sən ona yaxşı bələd olmuşsanmı? Necə adamdır? Bax, qızım, tələsmə, elə et ki, səhv olmasın. Yaxşı tanı, bələd ol”.

Əliman gəlir.

Sən niyə belə tez qayıdın?

Ə l i m a n . Ana, mən su qızdırıım, sən də başını yu.

T o l q o n a y . Yuyaram, qızım, nə olar, sabaha qalar. Bəlkə, gedəsi yerin var...

Ə l i m a n . Sabah işə gedəcəyəm, vaxt olmayıacaq. Yu, ana, sonra saçlarını mən darayaram.

T o l q o n a y . Mənə nə olub ki, balaca qız-zad deyiləm ki, məgər başımı mən özüm yuya bilmərəm?

Ə l i m a n . Dinmə, ana, dinmə! Qoy mən yuyum! (*Tas və su hazırlayır.*) Hörükərini qatıqla yuyarıq, sonra ətirli sabunla, sonra yenə su ilə, yenə sabunla... İsti suya soyuq su qatıb soyudarıq... Sənin nə uzun hörükərin var, ana!.. Ana, vaxtilə, yəqin ki, hörükərin səx olub, axı sən cavan olmusan. (*Ehmalca Tolqonayıñ başını siğallayır, əllərini mehriban-mehriban onun üzünə toxundurur.*)

To l q o n a y . Sağ ol, qızım, sən mənim üstümdə lap balaca uşaq kimi əlləşirsən. Daha bəsdir, dinc dur, dəymə!

Əliman sandıqladan ətir çıxarır, Tolqonaya ətir vurmaq istəyir.
O, əli ilə rədd edir.

Əliman, sənə nə olub?! Ətir mənim nəyimə gərəkdir? Sən onu nə vaxtdır gizlədib saxlamışan. Qasımın şəhərdə sənə aldıgidır, eləmi?.. Mənə bu qoca vaxtımda yaraşmaz, ayıbdır, camaat gülər!

Ə l i m a n (*Onu qucaqlayır, gülür, bütün şüşəni Tolqonayıñ üstünə boşaldır.*) Dinmə, ana, sən danışma! İndi bir bax gör, necə cavansan, göyçəksən, mənim əzizim! Bu saat hər şeyi gətirəcəyəm. (*Qaçıb gedir.*)

To l q o n a y . Ertəsi günü Əliman işdən qaydandan sonra heç yerə getmədi. Çoban sürüsünü harasa aparıb getmişdi, daha görünmürdü. Görünür, Əliman bunun fikrini eləyirdi, qaşqabaqlı gəzirdi. Yazın əvvəllərində həmin çoban yenə biz tərəflərdə göründü. Yenə də Əliman axşamlar gedir, gecəyarısı qayıdır. Mən ona heç nə demirdim.

Bir gecə mən Əlimanı çox gözlədim, bayırdan gələn hər xışlıtiya qulaq verirdim. Mənə üşütmə gəlməşdi, soyuqdan yox, tənhalıqdan titrədirdim.

Əliman qapıda görünür.
Paltarının düymələri qırılıb, saçları dağınıqdır,
gözləri tutqunlaşışb.

Ə l i m a n . Niyə baxırsan? Hə, niyə mənə baxırsan? Hə, mən sərxaşam. Hə, araq içmişəm. Bəs nə edim? Mən də içməyim, kim içsin, hə? Niyə dinmirsən? (*Pauza, başını aşağı salır.*) Ana, sən heç nəyi bilmirsən. Amma mən... mən... mən bu gün. Yadına gəlirmi, Qasımı yola salanda biz çaya getdik. Orda... (*sözünü bitirməmiş çığırır, başını tutur, döşəməyə yixılıb, özünü döyür, huçqırır.*) Ay ana! Ana! Mənim yaziq anam! Bədbəxt, kimsəsiz anam! Məni bağışla, ana (*sakitləşir*).

To l q o n a y . Bir neçə ay keçdi. Yayda həmin fərari Cənşengülün istintağı oldu. Məni şahid çağrırdılar.

Üstü qırmızı örtüklü stolun arxasında müstəntiq oturmuşdu.
Onun qarşısında skamyada Cənşengül oturub.
Ətrafda dayanan, oturan adamlar var.

C e n ş e n g ü l . Sən deyirsən ki, mən oğruyam. Mənim əlimdə bir şey tutmusunuz? Məni öz gözünzlə görmüsünüz? Yox! Yaxşısı budur, nahaq yerə böhtan atma. Lap yüz dəfə de, hamısı boş şeydir. Sübut lazımdır, sübut!

To l q o n a y . Yalan deyirsən, əclaf! Sənə sübut lazımdır? Mən – sübut! Hə, biz səni cinayət üstündə tutmamışq. Sənin dalınca qaçmağa da heç vaxtımız yox idi. Biz onda dırnaqlarımızla yer şumlayırdıq, cəbhə üçün taxıl becəriirdik. Yerdən başaq yiğirdi ki, uşaqları dolandıraq. Amma sən bizim

atlarımızı oğurlayıb qaçırdırdın, bircə-bircə yiğdiğimiz axırıncı toxumları da tutub əlimizdən alırdın. Mən sənə çatanda çığırdım: "Dayan! Səni tanıyıram, Cenşengül, dayan!" Sən dönüb dala baxdın, mənə gülle atdın. Bu da sənin sübutun!

C e n ş e n g ü l ü n a r v a d i . Ay səni, tənha ifritə! Mənim ərimə böhtan atırsan. Sən haqq axtarırsan, haqq özü sənə cəza verir. Sənə o da azdır. Hələ harasıdır, ağlayanda deyərəm. Gəlininin qarnı hardan elə qalxıb, hə? O leçər sənin düz gözünün qabağında qarnını doldurub, özün də düzgünlük axtarırsan, hə, indi bir yerdə axtarın, həyasızlar!

Camaat onu küncə çəkir. Səs-küy.

T o l q o n a y . Onu buraxın, əl vurmayın!

Sükut çökür. Adamlar yox olur. Tolqonay tək qalır.

T o l q o n a y . Bilmirəm, tozlu yol bərk isti idi, yoxsa utandığımızdanmı ayaqlarım yanındı, mən əvvəlcə, az qala, qaçacaqdım. Sonra yavaş-yavaş yeriyərək fikrimi bir yerə topladım.

Mən Əlimanın boylu olduğunu biləndən sonra aramızda elə bil heç bir şey olmamışdı. O, ana olacağından söz salmırıdı. Mən də bu barədə susurdum.

Bir dəfə necə oldusa ağızmanдан qaçırdım. Gecə də, gündüz də fikirləşdiyimi necə oldu ki, yaddan çıxardım?

Kiçik bir qız qaçaraq həyətə girir.



Tolqonay (Hüsniyyə Mürvətova)

K i c i k q i z . Tolqonay xala! Muştuluğumu ver! Corobek babanın gəlini doğdu.

T o l q o n a y . Ola bilməz! Nə vaxt doğdu?

K i c i k q i z . Səhərə yaxın.

T o l q o n a y . Oğlandır, yoxsa qız?

K i c i k q i z . Qızdır, Tolqonay xala. Deyirlər ki, adını Torağay qoyacaqlar. Çünkü o da torağaylar kimi səhər açılanda doğulub!

T o l q o n a y . Nə yaxşı oldu. Ömrü uzun olsun. Şadxəbər olasan, qızım, çox sağ ol.

Qız qaçıb gedir.

Əliman, təzə xəbəri eşitdinmi? Corobekin gəlini doğub. Qızı olub... Eşitdinmi?..

Əliman çıxır, geyinib işə gedir.

Ə l i m a n . Ola bilməz! Nə vaxt doğub?

T o l q o n a y . Sübh vaxtı.

Ə l i m a n . Oğlandır, ya qız?

T o l q o n a y . Qızdır.

Ə l i m a n (*gözlərini yerə dikir, dodağını dışləyir*). Yaxşı oldu. Çox yaşasın!

T o l q o n a y . Sənə nə oldu, naxoşlamışan?

Ə l i m a n . Yox, ana.

T o l q o n a y . Bəlkə, işin ağırdır, bəlkə, qalib dincələsən.

Ə l i m a n . Yox, ana, ağır deyil. Tütün yarpağı düzəmkənən ağır işmiş (*gedir*). T o l q o n a y . Əliman, bircə dəqiqə dayan. Sözüm var, dayan!..

O ilin payızı uzun çekdi, yağışlı oldu. Əliman da payızın özü kimi yoruldu, danışmağı, gülməyi tərgitdi. Mən nə qədər çalışırdım ki, onun kefi düzəlsin, nəticə olmadı. Həm də təkcə mən yox, başqları da onun dərdini azaltmağa çalışırdılar. Bir dəfə mən xəstə Ayşaya baş çəkməyə getdim...

Keçənin üstündə yaylığa bürünmüş Ayşa görünür.

Sənə nə olub, Ayşa?

A y ş a (*Günahkar adamlar kimi gülümsünür*). Yenə özümü soyuğa vermişəm, qonşu kəndə toya getmişdim...

T o l q o n a y (*məzəmmətələ*). Təqsir özündədir. Bilirsən ki, gərək özünü gözləyəsən. Amma sən başlamışan ora-bura qonaq getməyə, həm də belə havada. (*Bağlamani açıb kökələri çıxarır, piyaləyə çay tökür, alma qoyur*) Mən gedim, Ayşa. Tez sağal, azarlama...

A y ş a . Dayan, Tolqonay, əger acığın gəlməsəydi, sənə bir söz deyərdim.

T o l q o n a y . De görüm.

A y ş a . Biz aşağı kəndə toya getməmişdik. Biz bir şey fikirləşmişdik. Sən-dən icazəsiz də olsa. Bizi bağışla, Tolqonay. İstəyirdik yaxşı olsun. Biz o oğlanı tapdıq. Çobanı deyirəm. Başladıq danlamağa. Dedik ki, "Belə olmaz. Əlimanın vaxtına az qalıb, lap axır günləridir. Amma sən gözə görünmürsən. Niyə belə edirsən? Axi yaxşı iş görmürsən!" Ancaq bir şey çıxmadı. Əvvəla, onun arvadı var, ikincisi də vicdanı yoxdur. Boyun qaçırdı, déyir heç nə bilmirəm, heç bilmək də istəmirəm. Heç cür yaxın durmur. Arvadı da duyuq düşdü. Çox

davakar arvad imiş. Bizim üstümüzə çıçırdı, bağırdı, biabırçılıq elədi. Abrımızı ətəyimizə bükdü, özümüzü də qovdu. Yolda da bizi yağış tutdu. Tamam islan-dıq. Mən də yorğan-döşeyə düşdüm. Bunun eybi yoxdur, bəs Əliman necə olsun, hə? (Ağlayı.)

Tolqonay. Ağlama, Ayşa. Nə qədər ki mən sajam, qoymaram Əlimana bir adam bir söz deyə. Ütanmalı bir şey yoxdur. Bütün körpə uşaqlar bir cür olur. Uşaq mənim özümüñkü olacaq, özüm ona baxacağam, öz uşaqlarıma baxdığım kimi.

Aysa. Cənşengülün arvadını, o səni söyəni deyirəm, camaat kənddən qovub. Gecə gəliblər yanına, bütün şeylərini yihibar arabaya, deyiblər: "Hara gedirsən, get, sənə bizim kənddə yer yoxdur".

Tolqonay. Çay iç, özün də bərk bürün. Tez sajal, Ayşa.

Çətin günlər keçdi. Doğuma az qalırıldı. Gözlərimi Əlimandan çəkmirdim. O, həyatı çıçırdı, mən dalınca. Bir addım da ondan ayrılmırdım.

Əliman gəlir, isti geyinib. Yaylıq örtüb.

Tolqonay. Qızım, hara belə?

Əliman. Çaya gedirəm.

Tolqonay. Bəlkə, getməyəsən. Bu cür rütubətli havada çayda nə işin var? Yaxşı olar, evdə qalasan.

Əliman. Yox, gedirəm.

Tolqonay. Onda mən də gedirəm. Səni tək buraxmaram.

Əliman. Sən nə yapışmışan yaxamdan? Məndən nə isteyirsən? Nədir, məni addımbaaddım güdürsən? Məndən əl çek. Elə bilirsən, ölürem nədir? Yox, ölmərəm! (Sükut. Keçənin üstündə oturur.)

Tolqonay. Çay iç, çörək ye.

Əliman. Yox, heç nə istəmirəm, ana.

Tolqonay. Bəlkə, bir ağrıyan yerin var, Əliman, sən mənə de...

Əliman. Məndən soruşma, ana. Halim özümdə deyil. Özümün özüm-dən zəhləm gedir. Səni də nahaq yerə acıladım. Yaxşısı budur, mənimlə işin olmasın. (Əlini yelləyib gedir.)

Tolqonay. Gecə düşdü. Nə vaxt, niyə qəfil oyandığım yadıma gəlmir. Baxdım Əliman yerində yoxdur. Əlimi yorğanına vurdum. Yeri soyuq idi. Sıçra-yıb həyatə çıxdım. Çağırmağa başladım. Hay vermədi. Tövlənin qapısını dərtib açdım. Az qala, fənər əlimdən düşəcəkdi. Donub qaldım, gözlərimə inanmadım: Əliman samanın üstündə arxası yerə uzanmışdı. Ağrı çəkirdi.

Bektaş tez arabanı sürüb qapıya gətirdi. Arabaya ot töküb, yer düzəldik. Əlimani güc-bəla tövlədən çıxarıb, arabaya uzatdıq. Xəstəxanaya yollandıq.

(Qaranlıq. Gecə, Külək. Yağış. At ayaqlarının səsi). Gözlə bir az, Əliman. Az qalıb, çatırıq. İndicə çatacağıq. Körpüyə lap az qalıb.

Əliman fəryad edir. Tolqonay fənərlə onun üzünü işıqlandırır.

Əliman! Əliman! Sənə nə olub?

Əliman. Saxlayın! Mən ölürem! Saxlayın! Mənim başımı yuxarı qaldır. Hava çatışdır. Ana, mənim əzizim... İçərim yanır, ana, gücüm yoxdur... Mən ölürem... Hər şey üçün sağ ol, ana. Məni bağışla. Əgər Qasım sağ olsayı... O-oy, Qasım, mən ölürem... Məni bağışla...

Tolqonay. Yox, qızım, ölmərsən. Döz, əzizim, döz. Bax, körpüyə lap az qalıb. Eşidirsənmi, sən ölməyəcəksən!



Tamaşadakı Torpaq obrazının simvolu

Hava qaranlıqlaşır. Külək fənəri söndürür.

(Çığırır.) Əliman!

Sükut. Hava işiqlaşır. Tolqonay təkdir.

To l q o n a y . Bircə anda mənim gözlərimin qabağında həyatla ölüm üz-üzə geldi. Biz geri qayıdanda səhər açılmışdı. Ətrafda sakitlik idi – əsla səs-səmir yox idi, bütün yer üzünə sükut çökmüşdü. Ağ yallı, aq quyuqlu atlar yorğun-yorğun, səssizcə yeriyirdilər. Bektaş arabanın üstündə oturub için-için ağlayırdı. Mən də yolun kənarı ilə gedirdim, körpəni bağrıma basıb şalımı üstünə çəkmişdim. Yerə yağışmış qar mənə qara görünürdü.

Müharibə özünü mənə bir daha tanıdı. O səhər getdiyim yol ömrümdə ən ağır yol idи. Mənə elə gəlirdi ki, belə yaşamaqdansa, ölmək yaxşıdır... Qollarım üstə qızınmış körpə birdən isti yumaq kimi tərpəndi. Hardansa ağılma belə bir fikir gəldi, axı həyat tamam qurtarmayıb, kiçik bir cürcərtisi qalıb.

Bir gün sonra biz Əlimanı dəfn etdik. Onu mən özüm basıldırm, qəbrə də özüm endirdim, üstünə bir ovuc torpağı da birinci özüm atdım.

Həyat bu cür təzədən başladı. Əlbəttə, nəvəmlə mən dərd-qəm çəkmişəm. Bu barədə danışmağıma dəyərmi?

To r p a q . İndi mən sənin nəvəni tanıyıram. Bura qaçıb gəlmışdı.

To l q o n a y . Bu yay qəribə bir əhvalat olmuşdu. Tətil günlərində Canpolad küçədən əl çəkmirdi. Sonra bir də gördüm Qasımın velosipedini sürə-sürə həyətə gətirib. O, iyirmi il tövlədə damın altından asılı qalmışdı. Çıxarıb gətirdi, əlbəttə, gətirdi ki, təmir eləsin. Sonra da velosipedi götürüb gəldi, tərtəmiz, yağlanmış, özünün də üstü-başı yağ içində.



Maselbek (Namiq Cavadov)

*Canpolad velosipedlə görünür,
Bektaş da yanında.*

Canpolad. Nənə, bir bax gör, atamın velosipedi nə qəşəng oldu.
Tolqonay (öz-özünə). Atamın...
Canpolad. Mən daha sürə də bilirəm. Bir bax.
Tolqonay. Düş, yıxlarsan.

Canpolad yıxılır. Tolqonay onu qaldırır.

Ölmək istəyirsən nədir? Əcəb iş tapmışan! Bir də sürməyəsən!
Canpolad. Nənə, daha yıxılmaram.. Bilmək istəyirdim ki, yıxılmaq
necə olur. Axı mən velosipeddən heç yıxılmamışdım.
Bektaş. Gör bir nə dəcəldir!
Tolqonay. Hə, böyük oğlan olub.
Bektaş. Tolqonay xala, istəyirəm sizin Canpoladı özümə köməkçi götürü-
rüm, kombaynda işləsin.
Tolqonay. Neylək, yarayırsa, götür.

Bektaş və Canpolad gedirlər.

Razi olmağına razı oldum. Amma iki gündən sonra gedib ona baş çəkim.
Axı hələ uşaqdır, bəlkə, biçində çətinlik çəkdi.
Alatoranlıqda kombaynçılar dincəlməyə gəldilər.

*Bektaş və Canpolad işdən qayıdırlar.
Canpolad yorğun-yorğun, lakin məğrur yeriyir,
özünü Bektaş'a oxşadır.*

B e k t a ş . Salam, Tolqonay xala.
C a n p o l a d (*eyni tərzdə*). Salam, nənə.

*Tolqonay təbəssümünü güclə saxlayıb onlara baş əyir.
İşçilər finxira-finxira arxda əl-üzlərini yugurlar.
Tolqonay bağlamasını açır. Canpolad bunu görüb
Tolqonaya tərəf cumur.*

Nənə, alma gətirmisən?
T o l q o n a y . Gətirmişəm.

Canpolad sevincək onu qucaqlayıb öpür.

B e k t a ş (*gülərək*). Nə özünü çekirdin? Gərək çoxdan belə edəydin. Hə,
yaxşı yuyun, yuyun, yoxsa vaxt olmayıcaq.

Tolqonaya tərəf dönür.

Əyləşin, bizimlə şam eləyin, Tolqonay xala. Çörək istidir, indice bişiriblər.
C a n p o l a d (*Əli ilə çörəyi parçalayıb Tolqonaya uzadır*). Götür, nənə.



Tolqonay (Hüsnüyyə Mürvətova)

Tolqonay (öz-özünə danışmış kimi). Mən çörəyi götürüb xeyir-dua verdim. Bir tikə dişləmişdim ki, kombaynçı əllərinin tanış qoxusunu hiss etdim. Çörəkdən neftin, dəmirin, küləşin, bir də yetişmiş buğdanın iyi gəlirdi. Hə, hə, lap eləcə, o zamanlar olduğu kimi! Mən göz yaşları içində çörək tikəsini uddum, fikirləşdim: "Çörək ölməzdir, eşidirsənmi, oğlum, Qasım?! Həyat da ölməzdir, zəhmət də!"

Səhər, dan yeri söküldəndə mən ayağa durdum. Kombaynçılara mane olma-yım deyə kəndə qayıtdım.

Mən dağların üzərində çıxdan belə şəfəqlər görməmişdim. Çıxdan torağayı belə nəgməsini eşitməmişdim. Quş aydınlaşan göyun üzünə qalxdı, qalxdı, boz bir düyünçə kimi asılıb qaldı. Elə bil insan ürəyi idı, yorulmaq bilmir, döyü-nür, çırpınırdı. Səsi bütün səhrəni bürümüşdü. Bir vaxt Suvankul demişdi: "Bir bax, bizim torağayımız oxudu!" Qəribə idi, bizim öz torağayımız da vardi. Sən də ölməzsən, mənim torağayım!

Ah, mənim müqəddəs tarlam. İndi burda ikimizik – sən, bir də mən. Başqa heç kəs yoxdur. Sən mənim bütün həyatımı bilirsən. Bu gün xatire günüdür. Bu gün mən Suvankulun, Qasımın, Maselbekin, Caynağın, Əlimanın xatirəsini yad edirəm. Nə qədər ki sağam, onları heç vaxt unutmayacağam. Vaxt gələr, hər şeyi açıb Canpolada danışaram. Əgər ağılı varsa, onda hər şeyi başa düşər. Bəs başqa adamlar, yer üzündə yaşayan bütün adamlar necə olsunlar? Mənim onlara da deyəsi sözüm var. Hər bir adamın ürəyinə necə girmək olar?

Ey göylərdə parlayan günəş, sən yerin başına dolanırsan, insanlara özün danış.

Ey yağış buludu, yer üzünə nur yağıştək sənin damcıların danışın!



Tolqonay (Hüsniyə Mürvətova)

Torpaq, sən ki anamızsan, dünyanın bütün guşələrində insanları sən yedirirsən. Sən söylə, doğma torpaq, insanlara sən özün danış!

T o r p a q . Yox, Tolqonay, sən danış! Sən insansan. Sən hər şeydən ulusən, sən hamıdan müdriksən. Sən – İnsansan! Sən Anasan! Sən danış!

Sükut. Tolqonay köks öttürür. Əlağacını götürür.

Gedirsən, Tolqonay?

T o l q o n a y . Bəli, gedirəm. Ölməyib sağ qalsam, yenə də gələrəm. Salamat qal, mənim tarlam.

T o r p a q . Salamat qal, Tolqonay.



İkinci Sünbül (Günel Həmidova)



“ANA TARLA”
TAMAŞASININ NÜMAYİŞİNDƏN SONRA...

Suvankul (Rəşad Kəsəmənli), Qasım (Tural Əhməd)
Caynaq (Elçin Muradov), Tolqonay (Hüsnüyyə Mürvətova), Maselbek (Namiq Cavadov)



Tamaşaçilar "Ana tarla" tamaşasının
yaratıcı heyetini alqışlayarken...



*Kayrat Osmonaliyev, Günay Əfəndiyeva, Aynur Muxtarova,
Hüsnüyyə Mürvətova*



*Kayrat Osmonaliyev, Günay Əfəndiyeva tamaşanın yaradıcı
heyətini alqışlayarkən*



Günay Əfəndiyeva və Taalatbek Masadikovun "Ana tarla"
tamaşasının yaradıcı heyəti ilə xatirə fotosu



"Ana tarla" tamaşasının yaradıcı heyəti



Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov



Bakı Bələdiyyə Teatrının direktoru
Aynur Müxtarova tamaşa sonrası aktrisalarla



"Ana tarla" tamaşasının yaratıcı heyeti



"Ana tarla" tamaşasına ünvanlanan alqışlar

Mündəricat



Tamaşaçı alqışı ilə mükafatlandırılan "Ana tarla" tamaşası

"Heydər Əliyev İli" çərçivəsində Çingiz Aytmatovun 95 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanın "Ana tarla" tamaşasının premyerasında Günay Əfəndiyevanın çıxışı _____ 4

Qırğız Respublikasının Prezidentinin xüsusi tapsırıqlar üzrə nümayəndəsi Taalatbek Masadikovun çıxışı _____ 8

Qırğız Respublikasının Azərbaycan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin çıxışı _____ 12

Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın video-müraciəti _____ 16

"Ana tarla" _____ 22

"Ana tarla" tamaşasının nümayişindən sonra... _____ 115

Çıxışları tərcümə edən:

Vəfa MÜRŞÜDLÜ

Korrektor:

Turac ELDARQIZI

Tərtibatçı:

İsmayıł SÜLEYMANLI

Cildin dizayneri:

Rəsul HƏSƏN

Kitabdakı fotolar

Bakı Bələdiyyə Teatrının arxivindən götürülləb.



Az 2023
1753

ÇİNGİZ AYTMATOV

ANA TARLA

"Ana tarla" əsəri bir qadının faciəsidir. Bir ananın fəryadıdır. Amma həm də neçə-neçə anaların fəryadıdır. Minlərlə, mil-yonlarla anaların ağrısı, acısı, intizarı, yaşılı qalmış gözləridir. Neçə-neçə nəsillərin kədərli taleyidir.

Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti

